

QARABAĞ

AZƏRBAYCANDIR !



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 127 (6327) 18 iyul 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Əhməd İsmayılov: "EastWestStream" media-platforması mötəbər informasiya qaynağı olacaq"



"Eastweststream.com" media-platforması da dünyanın informasiya bazarında öz yerini tutaraq bu sahədə mövcud boşluğu aradan qaldırmak üçün sənballı töhfə olacaq". Bunu Medianın inkişafı...

Bax 6

Litvalı jurnalist Azərbaycanın işğaldan azad edilmiş torpaqları haqqında reportaj hazırlayıb



Bax 6

Bəşəriyyətin "ağ ciyəri" çökür

Bax 10



"Qurban bazarı"nda son vəziyyət - ən ucuz qiymətlər haradadır

Məşələr nisbətən böyük və kiçik sahələrdə yerləşən, ekosistemə təsir edən, eyni zamanda birgə şəraitdə inkişaf edən ağac, bitki topluluğuna meşə deyilir. Məşələr bəşəriyyətin "ağ ciyərləri" sayılır. Bu baxımdan...

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib



Uşaqlar niyə zoraklığa məruz qalır?



Təəssüf ki, son zamanlar azyaşlılara qarşı zoraklıq halları çoxalıb. Hal-hazırda cəmiyyətimizdə bu sahədə qarşıqliq hökm sürür. Bunun da...



Azərbaycan sədrliyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir



Bax 13

Ermaniların tələbləri ABŞ-in maraqlarına ziddir




Bax 15

"Neftçi"dən növbəti transfer



Bax 16



**146 yaşı
"Əkinçi" qəzeti**

1875-ci ilin 22 iyul tarixi.
Azərbaycanın ictimai-mədəni
hayatında...

Bax 7



"Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb"

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Mətbuat xidmeti...

Bax 3



**ABŞ mediası
Öxçüçaydakı fəlakətdən yazır**

ABŞ-in Texas statının
<https://texas.statenews.net>
xəbər portalında...

Bax 5



“Müqəddəs Kurban bayramı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Kurban bayramı münasibətilə təbrik edib.

AZERTAC xəber verir ki, təbrikdə insanları humanizm, mərəhəmət və vəhdətə dəvət edən Kurban bayramında müsəlmanların Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdikləri, Ulu Yaradana yaxınlığın sevincini

Prezident İlham Əliyev Kurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

yaşadıqları vurgulanır.

Təbrikdə daha sonra deyilir: “Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini teşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formallaşmasında və milli-mədəni inkişafında müstesna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının ta-

rixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.

Əziz bacı ve qardaşlarım!

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsinə bu mübərək bayram günlərində dərin ehtiramla



yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayaçaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, fərvənliliyi üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qəlebə ovqatı və Allaha şükrənləq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-

mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərəhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Kurban bayramınız mübarək olsun!”.



Milli Məclisin sədri “Qarabağ Ampute Futbol Klubu”nın üzvləri ilə görüşüb

Iyulun 17-də Milli Məclisin sədri Sahibe Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüsləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazılardan ibarət “Qarabağ Ampute Futbol Klubu”nın üzvləri ilə görüşüb.

Milli Məclisin Metbuat və ictimaiyyətə əlaqələr şöbəsindən AZERTAC-a bildirilər ki, görüşdə Sahibe Qafarova qazileri salamlayaraq torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüslərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımıza görüşməyin qürurverici olduğunu deyib. “Siz döyüş meydanlarında göstərdiyiniz hünəri bu gün idman meydancalarında davam etdirək doğma Qarabağımızın adını daşıyan futbol komandası kimi beynəlxalq yarışlarda uğurlar qazanırsınız. Bu, sizin hər bininizin böyük iradə sahibi olduğunuzun sübutu, xalqımızın mübariz ruhunun yenilməzliyinin təsdiqididir”, - deyə Milli Məclisin sədri qeyd edib.

Sahibe Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin etrafında dəmir yumruq kimi birləşərək, 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Qalib Azərbaycan əsgərlərinin şücaəti sayəsində Dağlıq Qarabağ

problemi artıq tarixə qovuşub. O qeyd edib: “Teəssüf ki, müharibə itkisiz olmur. Müharibəde igid övladlarımızı itirdik, hərbçilərimiz arasında xeyli yaralanalar var. Şəhidlərimizin xatirəsini ehtiramla anırıq. Yaralananlara Allahdan şəfa, qazilərimizə möhkəm cansağlığı dileyirik”.

Milli Məclisin sədri xüsusi vurgulayıb ki, heç bir xəsəret, ağrı-acı insanların ruhdan sala bilməyib. “Qarabağ Ampute Futbol Klubu” üzvlərinin göstərdiyi nümunə buna parlaq misaldır.

S.Qafarova bu dövrde Azərbaycan parlamentinin bölgə həqiqətlərinin, erməni vəhşiliklərinin dünya ictimaiyyətine, milli parlamentlərə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində gördüyü işlərdən, müharibə ərefəsində qəbul olunmuş qanun, qərar və digər hüquqi sənədlərdən danışıb.

Tədbirdə çıxış edən “Qarabağ Ampute Futbol Klubu”nın icraçı direktoru Abbas Yusifov, komandanın kapitanı Çingiz Məmmədov, baş məşqçi Ramil Həbibov, təsisçi Cəmile Abdullayeva klubun fealiyyəti, futbolcuların eldə etdiyi nailiyyətlər, geləcək planları barədə ətraflı məlumat veriblər.

Parlamentin sədri klub üzvlərini düşündürən məsələlərlə maraqlanıb, onlara uğurlar diləyib. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Nüfuzlu “China Daily” qəzeti diplomatların Şuşaya səfərinə dair məqalə yayıb

Cinin nüfuzlu ingilisdilli “China Daily” qəzeti Azərbaycanda akkredite olmuş diplomatik korpusun nümayəndələrinin işgaldən azad edilmiş Şuşa şəhərinə səfərinə dair məqalə yayıb. AZERTAC-in Çin Xalq Respublikası xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə qeyd olunub ki, səfərin məqsədi xarici diplomatları Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal memarlıq üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

CHINADAILY.COM.CN Global Edition ASIA 中文 双语 Français | Sign In | Subscribe

HOME CHINA WORLD BUSINESS LIFESTYLE CULTURE TRAVEL WATCH THIS SPORTS OPINION REGIONAL FORUM NEWSPAPER MOBILE

World Asia-Pacific Americas Europe Middle East Africa China-US China-Europe China-Japan China-Africa

* Home / World / Asia-Pacific

Foreign diplomats accredited in Azerbaijan visited Shusha city - the cultural capital of Azerbaijan

By Shahin JAFAROV | AZERTAC | Updated: 2021-07-15 13:34

f t in +

Most Viewed in 24 Hours —

A century later, city still struggles with slaughter

Danish Libertarians seduce voters on Pornhub

White paper challenges claims on Xinjiang

9 Chinese die in Pakistan bus blast

Delta variant likely to become dominant COVID-19 strain 'in coming months'. WHO

Special Coverage —

A Date with China 2021中国新疆维吾尔自治区国际媒体团

2021 Vision China 2021年新疆维吾尔自治区国际媒体团

World in photos —

Qazançı kilsəsi 1868-1887-ci illərdə qədim zərdüst məbədi üzərində inşa olunub.

Bildirilib ki, diplomatlar əvvəlcə Füzuli beynəlxalq hava limanında tikinti işlərinin gedisi ilə tanış olublar. Diplomatik korpusun nümayəndələri, o cümlədən 46 ölkənin səfiri, hərbi atəşələr, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi və dini-memarlıq abidələrini, o cümlədən Şuşa şəhər mərkəzi meydənini, Saatlı, Yuxarı Gövhərə, Aşağı Gövhərə məscidlərini, Xan qızı bulağını, Şuşa qala divarlarını, Pənahəli xanın sarayının qalıqlarını ərazini və Mehmandarovların malikanə kompleksini ziyarət ediblər. Onlara işğal dövründə tarixi və dini-memarlıq abidələrinə vurulmuş ziyan barədə məlumat verilib.

Qeyd olunub ki, Qazançı kilsəsinə baş çəken diplomatlara şəhərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma və bərpa işlərinin Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilməsi barədə məlumat verilib. Şuşa şəhərinin yuxarı hissəsində yerləşən Qazançı kilsəsi də bərpa edilir.

Oxucuların diqqətinə çatdırılıb ki, Qazançı kilsəsi 1868-1887-ci illərdə qədim zərdüst məbədi üzərində inşa olunub.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.

AZERTAC-in “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstek de daxil olmaqla six əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZERTAC-in onlarla materialını öz internet səhifəsində yerləşdirib.



Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü - daha bir il

İlham Əliyev: "Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı"

Azərbaycan Qoşulmama Hərəkatına daha bir il müddətinə sədrlik edəcək. Qeyd edək ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədr olacaq. Uqandanın sədrliyi 1 il gec təhvil ala bilecəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkətə əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb. "Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədr olacaq. Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı". Bunu Prezident İlham Əliyev iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlerinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmreyyiyyin möhkəmləndirməsi dayandığından, mürkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb.

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandunq prinsipləri" Azərbaycanın xarici siyasətinin prioritətləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-ci ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatı bize həvələ edildi" Azərbaycan Prezidenti İlham Əliyev çıxış zamanı onu da bildirib ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük: "Zirvə görüşündəki çıxışında vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvədə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması namine əməli addımlar atacaq. Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fealiyyət planı qəbul etmişdi. Təessüf ki, COVID-19 pandemiyası dünyani büründü, yeni reallıqlar və çətinliklər yaratdı. Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya vere bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmə-

rəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik".

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub"

"Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandaṭa əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institutional şəbəkəsinin yaradılmasının mümkünüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir", -deyən dövlət başçısı bildirib ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub: "Bakı Zirvə görüşündəki çıxışında vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoğunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritətləri sırasında olacaq. Məmənluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropanın ittifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü dəstekləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir".

Prezident İlham Əliyev deyib ki, Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə edib. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmreyyiyyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

Prezident İlham Əliyevin global liderliyinin bariz nümunəsi

Göründüyü kimi, on il əvvəl dönyanın ikinci ən böyük təsisatına - Qoşulmama Hərəkatına üzv olan Azərbaycan çox qısa müd-

dətədə böyük etimad qazandı. 2016-ci ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr olması isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü idi. Bu nüfuzlu təsisatın sədriyi dövrü üçün Azərbaycan hərəkəflə qlobal fəaliyyət planı hazırladı. Lakin COVID-19 pandemiyasının dünyani bürüməsi beynəlxalq platformaların da gündəmini dəyişdi. Azərbaycan yeni yaranmış vəziyyətə əvvəl reaksiya verməklə yanaşı, pandemiyaya qarşı qlobal səylərin səfərber edilməsi istiqamətində də beynəlxalq miqyasda səmərəli təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu.

Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolu üzərindən təşəbbüsler irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarrının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nə



TASS və Trend agentliklərinin birgə layihəsi olan eastweststream.com portalının təqdimatı keçirilib

Platformanın məqsədi regionda gedən prosesləri hərtərəfli işqlandırmaq, Şərqi və Qərbdən informasiya axınıni təmin etməkdir



Milli maraqlara əsaslanan xarici siyaset kursu həyata keçirən müstəqil Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır.

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə özünün töhfələrini verib. Bu da Qoşulmama Hərəkatında ölkəmizin nüfuzunun artmasını şərtləndirib.

Bunu AZERTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komisyonun sədr müvənnisi Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Hərəkata üzv ölkələrin 2016-ci ilde Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilmesi barede yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş 18-ci Zirvə görüşündə quruma sədrliyin Azərbaycana həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək seviyyədə yerine yetirir. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrliyini üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Açıq-aydın görünürlük, ölkəmizin qlobal səyləri, Prezident İlham Əliyevin beynəlxalq həmreyiliyi və əməkdaşlığı möhkəmlənməsinə hesablanan təşəbbüsleri dünya ictimaiyyəti tərəfindən dəstəklənərək təqdir olunur.

Deputatin sözlərinə görə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin bu günlərdə onlayn formatda keçirilən aralıq konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünyadakı reallıqlar və yeni çağırışlar fonunda qurumun beynəlxalq miqyasda rolunun artdığını vurğulayıb. "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatik fəaliyyət sərgiləməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin bildirdiyi ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsiyatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü dəstekleyiblər. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Azərbaycan beynəlxalq miqyasda Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasını hədəfləyən siyasetini perspektivdə də davam etdirəcək", - deyə deputat əlavə edib.

S.Fətəliyeva vurğulayıb ki, hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığı dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərle ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. O cümlədən ölkəmizin keçmiş Ermənistan-Azərbaycan münaqışısı ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib. Quruma üzvlük və sədrliyin Azərbaycana Ermənistanın təcavüzüne qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Qoşulmama Hərəkatı Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib. Qurum Azərbaycanın ədaletli mövqeyini dəstəkləyən xüsusi sənəd qəbul edib. Prezident İlham Əliyev konfransda çıxışında Vətən müharibəsi zamanı baş vermiş koncret bir hadisəni xatırladıb. Vətən müharibəsi dövründə BMT Tehlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqışısı ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd qəbul edilmiş 822, 853, 874, 884 sayılı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqə sərgileyiblər. Onların bu israrlı mövqeyi neticəsində Tehlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular.

"Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Tehlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların "Bandunq prinsipləri"nə və Hərəkatın dəyerlərinə sadıqliyini nümayiş etdirir. Çox doğru olaraq qurum ölkələrinin ədaletli mövqeyi ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edilir", - deyə Sevinc Fətəliyeva bildirib.

"Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ona sədrlik etmək üzv dövlətlərin Azərbaycana etimadının daha bir parlaq nümunəsidir"



etmirik ki, bu platforma Şərqi və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılığa biləcək".

Tədbirdə, həmçinin TASS agentliyinin baş direktorunun müavini Mixail Kolmikov, Azərbaycan Xarici İşlər Nazirliyinin metbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Televiziyanın sədri Rövşən Məmmədov, Azərbaycan Journalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin deputati Nizami Səfərov, CBC televiziyanın rəhbəri Vüqar Xəlilov, Real TV-nin direktoru Mirşahin Ağayev və Trend agentliyinin baş direktorunun müavini Emin Əliyev çıxış ediblər.

Cıxışlarda qeyd olunub ki, bu illər ərzində Azərbaycanda dövlətin diqqət və qayğısı ilə əhətə olunmuş media sektoruna da sürətlə inkişaf edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın medianın inkişafına yönəlik addımları milli mətbuat ənənələrinə söykənən, müasir çağrışalarla ayaqlaşan media strukturlarının informasiya məkanına çıxmasına əlverişli şərait yaradıb. Azərbaycan mediasının qlobal media bazarına integrasiyası məhz Prezident İlham Əliyevin journalistikanın inkişafına hə-

lərindən biridir", - deyə o qeyd edib.

Medianın inkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanın və Rusiyanın

Heydər Əliyev Mərkəzində Rusiyanın TASS və Azərbaycanın Trend informasiya agentliklərinin birgə layihəsi olan https://eastweststream.com/ portalının təqdimatı olub.

AZERTAC xəber verir ki, platformanın məqsədi regionda baş verən hadisələr barədə analitik məlumatlar, iqtisadi sahələri əhatə edən xəbərlər yaymaq, Şərqi və Qərbdən informasiya axınıni



informasiya bazarının iki nüfuzlu media subyektiinin bir araya gələrək təqdim etdiyi "Eastweststream" platforma-

sı dünyadan siyasi və biznes elitəsinin diqqətini cəlb etmək yanaşı, region haqqında yalnız operativ deyil, həmçinin mötəbər informasiya qaynağı olacaq: "Şübə-

dim ənənələrə malik olan jurnalistika daim dəqiqliyi ilə seçilib. "Azərbaycanda rus dilinə həmisi böyük önəm verilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyaseti Prezident İlham Əliyev uğurla davam etdirib. Yeni platforma Rusiya və Azərbaycan mediasının perspektivli layihə-

sas münasibəti nəticəsində mümkün olub. Bu gün təqdimatı keçirilən layihə də media sahəsində aparılan uğurlu dövlət siyasetinin daha bir tezahürürdür.

Təqdimat mərasimində çıxış edən Mixail Qusman bildirib ki, Azərbaycanda qə-



Qurban bayramının dövlət səviyyəsində qeyd olunması milli və dini ənənələrə sədaqət nümunəsidir

44 günlük Vətən müharibəsində möhtəşəm Qeləbədən sonra Azərbaycan xalqı ilk dəfə olaraq bu il tolerantlıq rəmzi olan Qurban bayramını xüsusi bir təmtəraqla, daha böyük ruh yüksəkliyi və mənəvi rahatlıq şəraitində qeyd edəcəkdir.



**Əli Hüseynli,
Milli Məclisin deputati**

İnsanları hallliğə, paklığa səsleyən Qurban bayramı çox dərin və maraqlı tarixə malikdir. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan bu bayram İslam aləmində ən möhtəşəm, ən müqəddəs, ən qədim bayramlardandır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan bu təqvim günləri ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Qurban bayramı heç zaman unudulma yan mənəvi miras olaraq xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadıq olduğunu nümayiş etdirir.

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə söykənən mütərəqqi adət-ənənələri və ritualları Azərbaycan xalqı tərəfindən əslər boyu, hətta ən mürəkkəb dövrlərde belə qorunub saxlanılmışdır. Dövlət müstəqilliyyinin bərpası ilə bu gün Azərbaycanın müsəlman əhalisi üçün dini bayramları layiqince qeyd edilməsi üçün əlverişli şərait yaranmışdır. Qurban bayramının əzəlliyi ondadır ki, o, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin də ehəte olunduğu vahid Azərbaycan xalqının həmrəyliyini ifadə etməklə tolerantlığın təntənəsinə çevrilmişdir.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dillərin mənsublarının mehriban ailə kimi yaşıdları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyاشşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu reallıq Şərqi və Qərbi dəyərlərinin ən üstün cəhətlərinin nümunəvi sintezini uğurla təqdim edən Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Müstəqillik dövründə ölkəmizdə dini bayramlarla bağlı siyasi varislik - ənənələr etibarlı şəkildə qorunmuş və davamlı inkişaf yoluna çıxmışdır. Ulu öndər Heydər Əliyev dini bayramların, xüsusi Qurban bayramının Azərbaycan xalqında gələcəyə inamin möhkəmlənməsində və onun nikbin ruha köklənməsində aldığı yeri yüksək dəyərləndirək demişdir: "Inanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnədarlığıınızı bildirmək yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüğünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əmi-

nə ki, arzu və dilekleriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacaq gün - Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyi qəçqırıqlı, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdaqları gün uzaqda deyildirdi".

Bu gün ənənələr Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının təşəbbüsü və müvafiq sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsinə tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ise ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində qazandığı möhəkəmətindən ibarətdir.

Azərbaycan xalqının həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşdığını, dini mərasimləri, o cümələdən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etdiyini vurğulayan Prezident İlham Əliyevin bu münasibətlə xalqa müraciətində söyləmişdir: "Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlılığı və firavənliliyi üçün Allaha dualar səslenir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyetimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfəqet və mərhemət duyğularının tətənəsinə əvvəlcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və dilekleriniz gerçəkləşək, Uca Yaradanın mərheməti heç zaman xalqımızın üstündən əskik olmayıcaqdır".

Bu bayramın fəlsəfəsi Azərbaycan xalqının yazdığı şanlı Zəfer tarixi ilə həməhəngdir. Çünkü Qurban bayramında fədakarlıq nümayiş etdirən Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstəridər. Bu, Azərbaycan xalqının böyüküyünün və öz ali dəyərlərinə sadıqlıyının ən parlaq ifadəsidir.

ABŞ-in Texas statının https://texas.statenews.net xəbər portalında Oxçuçayın çirkəndirilmesindən bəhs edən "Greenpeace" və "CRONIMET" ekoloji fəlakətin yaşandığı çaya göz yumur" sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirlər ki, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (ACCA) idarə Heyətinin üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun qələmə aldığı məqalədə soydaşlarımızın Ermenistandakı Zəngəzur məsələləndən kombinatının fəaliyyətinin dayandırılması çağrısı ilə "Greenpeace"in top meneceri Ənni Leonard və "Cronimet Holding"in baş direktoru Yürgen Pilarskiyə müraciət etdikləri qeyd olunub.

Müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatında şükür qurbanları kəsilərə xüsusi qayğıya ehtiyacı olan rayon sakinlərinə çatdırılıb.

AZƏRTAC xəber verir ki, Azərbaycan xalqı bu ilin təqvimindəki hər bayram gününü, əlamətdar tarixi ötən illərdən fərqli olaraq tamamilə başqa əhval-ruhiyyədə, böyük ruh yüksəkliyi ilə



YAP Səbail rayon təşkilatı xüsusi qayğıya ehtiyacı olanlara qurban payı çatdırıb



"Azerbaycan Qarabağ müharibəsi əlləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Səbail rayon filialında və "Veteran Tankçıları" İctimai Birliyində qeydiyyatda olan Birinci Qarabağ müharibəsinin şəhid ailələri, müharibə əlləri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki azərminatlı ailələrə, əllil vətəndaşlara və tənha ahillara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılıb.

Aksiya çərçivəsində şəhid ailə üzvləri, qaziler, müharibə əlləri və veteranları, azərminatlı ailələrə, əllil vətəndaşlara və tənha ahillara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılıb.



İctimai Birliyinin Səbail rayon filialında və "Veteran Tankçıları" İctimai Birliyində qeydiyyatda olan Birinci Qarabağ müharibəsinin şəhid ailələri, müharibə əlləri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki azərminatlı ailələrə, əllil vətəndaşlara və tənha ahillara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılıb.

Mərhəmet və həmrəylik tacəssümü olan Müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatı hər il olduğu kimi bu il də öz ənənəsinə sadıq qalib və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan saakinləri üçün növbəti bayram aksiyasını həyata keçirib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsilir və Səbail rayonun



Əhməd İsmayılov: ““EastWestStream” media-platforması mötəbər informasiya qaynağı olacaq”

“Eastweststream.com” media-platforması da dünyanın informasiya bazarında öz yerini tutaraq bu sahədə mövcud boşluğu aradan qaldırmak üçün sanballı töhfə olacaq”. Bunu Medianin inkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Trend və TASS agentliklərinin birgə layihəsi “Eastweststream.com” media-platformasının təqdimatında çıxış zamanı deyib.

“Bir neçə gün sonra özünün 146 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan mətbuatı dünyada rəqəmsal texnologiyaların sürətli inkişafı ile müşayiət olunan yeni çağırışlara cavab veren dinamik informasiya platformasına çevrilmişdir. Əsas hədefimiz yeri auditoriyani keyfiyyətlə və operativ xəber kontenti ilə təmin etməklə yanaşı Azərbaycan həqiqətlərini dünəyaya çatdırmaq, öz inkişaf tempinə görə regionun lider dövlətinə çevrilmiş ölkəmizin beynəlxalq müstəvidə layiqli səsi olmaqdır. Azərbaycan mediası zəngin tarixi təcrübəsinə söykənərək bu şərəflə və məsuliyyətli missiyanın öhdəsində layiqince gəlir” - deyə, Əhməd İsmayılov qeyd edib.

Ə.Ismayılov bildirib ki, Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Rusyanın nüfuzlu TASS agentliklərinin birgə layihəsi olan “Eastweststream.com” media-platforması da dünyanın informasiya bazarında öz yerini tutaraq bu sahədə mövcud boşluğu aradan qaldırmak üçün sanballı töhfə olacaqdır: “Azərbaycan tarixən Şərq və Qərbin qovşağında yerləşən elvərişli geosiyası mövqeyi ilə həmişə dünyanın maraq dairəsində olmuş, xalqımız özünü tolerant, multikultural həyat tərzi və ənənələri ilə rəğbət qazanmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Önder Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, əsrlər boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bütün milletlərə, dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşır. Tam məsuliyyət və qürurla-

deyə bilərik ki, məhz bu ənənələrimiz virtual məkanda da möhkəmlənərək ciddi informasiya platformasının meydana gəlməsinə stimul verən amil olmuşdur”.

Onun sözlerine görə, Azərbaycanın və Rusyanın informasiya bazarının iki nüfuzlu media subyekti bir araya gələrək təqdim etdiyi “Eastweststream” platformasını dünyanın siyasi və biznes elitasının diqqətini cəlb etməklə yanaşı region haqqında yalnız operativ deyil, həmçinin mötəbər informasiya qaynağı olacaqdır: “1995-ci ildən fəaliyyətə başlayan Trend Beynəlxalq İnformasiya Agentliyi Xəzər bölgəsi, Cənubi Qafqaz və Orta Asiyadan olan xəbərləri oxuculara təqdim etməklə yanaşı bu bölgələrin əsas siyasi, iqtisadi, enerji və maliyyə məsələlərinə dair analitik hesabatlar, məqalələr hazırlanır və Azərbaycanın beynəlxalq müstəvidə en çok istinad olunan bir informasiya brendinə çevrilmişdir. 116 illik tarixə malik Rusyanın en qədim dövlət informasiya agentliyi TASS dünyanın onlarla ölkəsində fəaliyyət göstərir, ən vacib və maraqlı hadisələrin tam və hərtərəfli işləşdirilməsini təmin edir. Məhz bu iki nüfuzlu xəbər istehsalçısının bir araya gələrək virtual məkanda Şərqlə Qərbi “birleşdirməyə” təşəbbüs göstərməni alıqlayır və uğurlar diləyirik!”.

“Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəye imza atması bütün sahələrdə olduğu kimi medianın da



fəaliyyətində ruh yüksəkliyi yaratmışdır. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını leyaqətlə yerine yetirdilər. Azərbaycan jurnalistləri ön cəbhədə hazırladıqları materialları, analitik və obyektiv təhlilləri ilə yerli və beynəlxalq auditoriyanın obyektiv informasiya təminatını həyata keçirdilər” - deyə Əhməd İsmayılov qeyd edib.

İcraçı direktor qeyd edib ki, bu gün Azərbaycan mediası ciddi və əhatəli islahatlar dönenmini yaşayır. Cənab Prezident İlham Əliyevin bu ilin yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın inkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir:

“Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə media savadlılığının yüksəldilməsinə yönəlmüş geniş miqyaslı layihələr həy-

ta keçirməkdədir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüdərətme orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritətlərindəndir”.

Ə.Ismayılov bildirib ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən Fərmanı özündə köklü dəyişiklikləri əzx etmək qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur. Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmənunluğunu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkilde məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernlaşma, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müyyənəşdirildiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir: “Bu gün təqdimatına yiğişdikimiz Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Rusyanın TASS agentliyinin tərəfdəşlik layihəsinə de Azərbaycan mediasının ciddi uğuru kimi qiymətləndiririk. Şübə etmirik ki, “Eastweststream.com” platforması Şərq və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılığa bilićəkdir. Əminlik ki, “Eastweststream.com” texnoloji baxımdan elə bir unikal rəqəmsal media platformasına çevriləcək ki, layihə çərçivəsində Şərq və Qərbin aparıcı media strukturlarının birləşdirilməsi mümkün olacaq. Bir daha təbrik edirik, işlərinizdə uğurlar arzulayırıq”.

“Azərbaycan Qoşulmama Hərəkatının layiqli liderinə çevrildi”

A zərbaycan Qoşulmama Hərəkatına üzv oludan sonra təşkilatın fəaliyyətində aktiv iştirak elədi. Bu sözləri SIA-ya verdiyi açıqlamasında Milli Məclisin deputati Aydın Mirzəzadə söyleyib. Millət vəkili qeyd edib ki, Azərbaycan təşkilatın fəaliyetinə dəstek verdi, onun problemlərinin həllinə dair özünün konstruktiv təkliflərini verdi və bunun nəticəsi olaraq Azərbaycan üç illiyə təşkilatın sədri seçildi və bu üç il ərzində Azərbaycan sözün əsl mənasında Qoşulmama Hərəkatının layiqli liderinə çevrile bildi.



“Vaxtaşırı olaraq, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının birliyinin təmin edilməsi üçün tədbirlərin keçirilməsi, hərəkat üzvlərinin qarşısında duran problemlərin həlli üçün təkliflər paketinin irəli sürülməsi və bütün dünyanın bu gün böyük çətinliklərlə yaşadığı koronavirus pandemiyası dövründə Qoşulmama Hərəkatının üzvlərinin bu problemini həllinə dair öz köməkliyini göstərməsi, Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Məclisinin koronavirusla mübarizədə xüsusi sessiyasının keçirilməsi, Azərbaycanın hərəkətə üzv ölkələrin vaksinle təminatı məsələsini dünya qarşısında, inkişaf etmiş dövlətlər qarşısında qaldırması, onlara vaksin bölgüdürlülməsində ədaletsizliyin olduğunu bildirməsi, bunu gündəmə getirməsi sırr deyil və bunu bütün dünya ictimaiyyəti müşahidə etdi. Bundan başqa hərəkat üzvlərinin koronavirus pandemiyası ilə mübarizəsinə Azərbaycan öz tövəsini verdi, 30-dan çox hərəkat üzvə olan ölkəyə tibbi avadanlıqlar, tibbi yardım, vaksin köməkliyini gösterdi. Bu günlərdə Azərbaycan Özbekistana və Qırğızistana xəstəliyə qarşısı, inkişaf etmiş dövlətlər qarşısında qaldırması, onlara vaksin bölgüdürlülməsində ədaletsizliyin olduğunu bildirməsi, bunu gündəmə getirməsi sırr deyil və bunu bütün dünya ictimaiyyəti müşahidə etdi. Bütün bunların hamisi Azərbaycanın, şəxşən onun Prezidenti cənab İlham Əliyevin hərəkat üzvlərinin maraqlarını yüksək seviyyədə qoruduğunu, onların problemlərinin həlli üçün həll variantının axtarıldığı və gündəmə getiriləyini bir daha sübut edir.

Azərbaycanın hərəkətə uğurlu sədrlik etməsində ölkə Prezidenti cənab İlham Əliyevin böyük xidməti vardır. Onun liderlik xüsusiyyəti, onun ayrı-ayrı ölkələrin və ayrı-ayrı regionların maraqlarını dünyanın maraqları ilə birləşdirə bilmesi, onun hərəkatın nüfuzunun qaldırılması üçün atması göz önünde olan məsələlədir. Cənab Prezidentin fəaliyyəti Qoşulmama Hərəkatının mövcudluğuna bir canlanma, bir səmərəlilik getirdi. Onun fəaliyyəti, cənab Prezidentimizin fəaliyyəti nəticəsində Qoşulmama Hərəkatının üzvləri arasında daha six münasibətlər yaranması abhavasına nail olundu. Hesab edirəm ki, bunun neticəsidir ki, Qoşulmama Hərəkatı daha bir il Azərbaycan özünün sədri görmək istədi və BMT-dən sonra daha çox üzvü, 120 ölkəni birləşdirən bir təşkilatın rəhbərliyinin Azərbaycan tərəfindən çox uğurlu həyata keçirildiyini bir daha təsdiqlədi. Hesab edirəm ki, növbəti bir ildə Azərbaycanın sədriyili ilə hərəkatın qarşısında duran məsələlərin həlli üçün böyük işlər görüleceyi gözləniləndir”, deyə Aydın Mirzəzadə bildirib.

Inam Hacıyev

Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycanın işğaldən azad edilmiş torpaqlarına səfərləri davam edir. Litvalı jurnalist Yanyus Matonis də bu ərazilərdə səfərdə olub və burada görülen işlər barədə xüsusi reportaj hazırlayıb.

AZERTAC Litvanın Ink.lt portalına istinadla həmin reportajı şərh edir. Cəbrayı rayonunda səfərdə olmuş litvalı müxbir qeyd edir ki, orada 100 minə qədər mina basdırılıb. Buna görə hazırda genişmiqyaslı minatəmizləmə işləri aparılır.

Ümumiyyətlə, Qarabağın ətrafındakı yeddi rayonun hamısı minalanıb. Bu yaxınlarda iki azərbaycanlı jurnalist mina-

Litvalı jurnalist Azərbaycanın işğaldən azad edilmiş torpaqları haqqında reportaj hazırlayıb



ya düşərək həlak olub. İndiye qədər Azerbaycan tərəfə yalnız üç rayonunun minalanmış sahələrinin xəritələri təqdim


edilib. Ermenistan bu xəritələri hərbi əsirlərə dəyişdirir. Yanyus Matonis vurğuluyor ki, hər gün 20 kvadrat kilometr ərazi minalardan təmizlənir. Cəbrayı rayonunda uzunluğu 130 kilometrə qədər olacaq dəmir yolu tikintisi başlanıb.

Reportajda daha sonra Azərbaycanın qədim Şuşa şəhərindən bəhs edilir. Yanyus Matonis yazır: “Şuşa Qarabağda strateji əhəmiyyətli qaladır. Altı həftəlik müharibədə Azərbaycan Ordusu bu şəhəri işğaldən azad edəndən sonra Azərbayca-

nın qəlebəsi praktiki olaraq qabaqcadan müyyən edilmişdir. XVIII əsrde salınmış Şuşa mühərbi dövründə Qarabağın ən çox zərər çəkmiş şəhərlərindən biridir. Burada yaşayış binaları ilə bərabər 850 memarlıq ərsi obyekti də dağıdılıb”.

Materialda Şuşada aparılan genişmiqyaslı tikinti və yenidənqurma işləri da işləşdirilir. Məqalənin sonunda vurğulanır ki, məcburi köçkünlər öz əcdadlarının torpaqlarına qayıda biləcəkləri günü səbirsizliklə gözləyirlər.

1 875-ci ilin 22 iyul tarixi. Azərbaycanın ictimai-mədəni həyatında daha bir təqvim tarixə qovuşdu. Milli mətbuatımızın təməlini qoyan “Əkinçi” qəzeti-nin ilk nömrəsi nəşr olundu və bu, ölkə həyatında böyük əks-səda doğurdu. Qəzetiň naşırı, redaktoru, korrek-toru Azərbaycan milli maarifçilik hə-rə-katının banilərindən biri, təbiətşunas-alim Həsən bəy Zərdabi idi. Belə bir dövrə qəzetiň təməlini qoymaq bö-yük ziyyalılıq, vətənpərvərlik tələb edir-di: iki ali dəyəri özündə birləşdirən Həsən bəy Zərdabi əsr'lərə qovuşacaq bir venilivə, ilka imza atmış oldu.



Ölbüttə ki, hünər, cəsəret tələb edən bir zamadan təqibləri gözünə almayan ziyanının görkəmli simalar məsləkdaşı, silahdaşı oldu. Bu adlar sırasında imzası Azərbaycan ictimai-mədəni mühitinə yaxşı tanış olan insanlar - Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi simalar var idi. Dövrünün görkəmli maarifçiləri olan bu ve ya digər şəxsiyyətlər "Əkinçi" qəzətinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Bir tribunaya çevrilən "Əkinçi" qəzətində elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar yer alındı. Canlı xalq dilinə əsaslanan qəzet sade və anlaşıqlı bir dildə oxucularının görüşünə gəlirdi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" xalqı cəhətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz işlər görürdü. Məlum olduğu kimi, qəzətin cəmi 56 sayı işıq üzü gördü və qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edildi. Cəmi 2 il fealiyyət göstərə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyan "Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılın şərəflü səhifələrdən biridir. 1877-ci ilde "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səyər göstərilməsinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbü orqan nəşr edilmişdi. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli metbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə, birinci nömresi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-ci ilde ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır.

Cox keçmər ki, 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisde "Ziyavi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olur. Qəzetiñ cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə, o, çapını dayandırır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı işiq üzü görür. XX əsrə isə, Azərbaycan dilində çıxan qəzet Məmmədəğa Şaxtaxtinskiñin 1903-cü ildə Tiflisdə buraxdı-ğı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqir-rus" qəzeti olmuşdu. Qəzetiñ Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri danılmazdır. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütəraqqi fikirlər öz əksini tapırdı. Cəlil Məmmədquluzadənin tə-şəbbüsü, redaktorluğuna və naşirliyi ilə 1906-ci il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işiq üzü gördü. Mütəraqqi ideyaların carçası olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasetini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğruna ardıcıl mübarizə aparırı. Bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"ın haqq səsi, çox keçmədən, Qafqazın hüdudlarını aşış Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Sərqiñ esidildi.

Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolunu qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalasmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzeti -nin dahi Üzeyir bəy Hacıbəyli tərəfindən nəşr edilmesi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunu en bariz nümunəsidir. Azərbaycan mətbuatının xronoloji ardıcılığına nəzər salsaq görərik ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyəti qurulduğandan sonra 1921-ci ildə "Maarif" və "Qırmızı günəş", 1923-cü ildə "Gənc pioner", 1927-ci ildə "Pioneer" jurnalları, "Azərbaycan pioneri" qəzeti ve s. mətbuat orqanları

AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİ BƏRPA ETDİKDƏN SONRA MƏTBUATIN İNKİŞAFINDA DA DÖNÜŞ YARANDI

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm ve söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab veren müstəqil kütülevi informasiya vasitələrinin yaranmasına getirib çıxarıdı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımızın azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsnə diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuatı olan münasibəti və qayğısı nəticəsində formallaşma və inkişaf prosesində bir sıra təbii və sənvi maneələrlə üzəmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu.

“Jurnalistlərin dostu” adını qazanmış Ulu

Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzurani, 1998-ci ilin avqustunda isə, bütövlükde, KIV üzərində dövlət senzurasını leğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütłəvi informasiya vasitələri üzərində senzura leğv edildi. Bu Fərman kütłəvi infomasiya vasitələrinin süretli inkişafına ciddi təkan verdi.

MƏTBUATIMIZA GÖSTƏRİLƏN YÜKSƏK DÖVLƏT QAYĞISI

Bu gün müsteqillik yolu ile irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanın inkişafı dinamikası milli informasiya resurslarından da yan keçməyib, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırıb və rəqabət qabiliyyətini yüksəldib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütłəvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyiylə yüksək qiymətdir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütłəvi informasiya vasitələrinə birde-

146 yaşlı “Əkinçi” qəzeti

fəlik maliyyə yardımı göstərilməsi haqqında” elecə də, “Azərbaycan Respublikasında kütü
vi informasiya vəsiti lərinin inkişafına dövlət
dəstəyi konsepsiyasının təsdiq edilməsi haqq
qında” sərəncamları isə, təsdiqləyib ki, ölkə
mizdə metbuata göstərilən dövlət qayğısı da
vamlı və sistemli seçiyə daşıyır.

nın Prezidenti yanında Kütləvi İnformasiya Vasitəlerinin İnkışafına Dövlət Dəstəyi Fondu-na 1,0 (bir) milyon manat ayrılib.

QLOBALLAŞAN DÜNYAMIZDA AZƏRBAYCAN MEDIASININ ROLU

Azərbaycan dövləti tərəfindən her zaman azad söz, azad mətbuat problemlərini həlli istiqamətində addımlar atılır. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilmesi, yeni informasiya-kommunikasiya texnologiyalarının ve innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vəsitişlərinin inkişafına Dövlət Dəstəyi Fondunda eəsasında "Azərbaycan Respublikasının Medianın Inkişafi Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Bele bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlaşdırmaq kimi məsuliyyətli vəzifə dayanır. Əhalinin və ya müəyyəyen təbəqənin maarifləndirilməsinə, ictimai normalala uyğun davranış qaydalarının formalasdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə çəlb edilməsinə yönəlmış programları və materialları sıfariş vermək və mediada yayılmışmasını təmin etmək də vəzifələri sırasına daxil edilib.

Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini, tam mənada, həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətə zəruri addimlar atılır. Milli özünüdürkin bərqərar olmasında, vətənpərvərlik hissələrinin aşılanmasında, milli və ümumbeşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Bu gün dünyanın sürtələ inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük mesuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımı şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün en qabaqcıl nümunələrdən birinə çevrilib. Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha mesuliyyətlidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsinde Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu da xüsusi qeyd etməliyik. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyaseti qələmə alındı, reportajlar yayılmıştı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzlə fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampanyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi, mətbuatımız öz üzərinə düşən vəzifəni şərəfle yerinə yetirdi. Bu gün araq mətbuatımızın 146-ci ildönümünü qeyd edirik. Mətbuat Günü təkçə jurnalistlərin yox, bütövlükdə, cəmiyyətimizin bayramıdır. Çünkü azad söz azad cəmiyyətin təməl daşıdır. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var.

Zümrüd BAYRAMOVA

Mətbuat cəmiyyətin
güzgüsüdür:
Azərbaycan mətbuatının
yaranışı və
ictimai fikrə təsiri

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetiň naşırı da, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilarından biri, təbiətşunas alim Həsən bəy Zərdabi idi. Qəzetiň ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsərger ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetiň səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrələrin inkişafına böyük təsir göstərmişlər.

Mütərəqqi ideyaların carxısı və tribunası olan "Əkinçi" elm, məarif və mədəniyyətin, ədəbiyyat və incəsanətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materialları dərc edirdi. Qəzetiň qazandığı ən böyük uğur ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etmesi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın tehsili ideyasını təbliğ edən ilk Azərbaycan mətbəti neşri olmuşdur. O, dini mövhuma, xurafata və cəhalətə qarşı keskin çıxışlar edirdi. "Əkinçi" Azərbaycandan kəndada da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa ölkələrdə yayılırdı.

Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca principləri -



Vüqar Rəhimzadə,
"İki sahil" qəzetiň baş redaktoru,
Əməkdar jurnalist

maariflənmə, müasirləşmə, məfkure saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi surətdə vəhdəti, ədəbi dilin danışq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl prinsipləri rolunu oynadı. Ümumileşdirilmiş şəkildə qeyd etsək, "Əkinçi" qəzetiň 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işqi üzü görə də, onun Azərbaycan milli mətbuatının yaranmasında ve təşəkkül tapmasına mürsəsnə rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli məfkurənin formallaşmasında və möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Azərbaycan mətbuatının ilk müjdəcisi olan "Əkinçi" dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-ci illər) qəzətləri nəşrə başlayıb. XX əsrin evvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nəmanzadə, Ü.Hacıbəyli və başqları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində "Molla Nəsrəddin" (1906), "Şərqir" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli jurnal və qəzətlər nəşrə başlayıb.

Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərə də, milli varlılığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə iştirak edib. Bu dövrde ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növüleri meydana çıxmışdır.

Medianın inkişafına dəstək dövlət siyasetinin prioritət istiqamətlərindən biridir



Milli mətbuatımızın inkişafı
ulu öndər Heydər Əliyevin
adi ilə bağlıdır

Artıq 30 illik müstəqillik tarixinə malik olan ölkəmizin ilk illərdə yaşadığı çətinliklər qara sehifə kimi oxunmaqdadır. Həmin illərdə ölkədə xaos, anarxiya, özbaşınlıq, hakimiyətsizlik hökm sürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuatda da öz təsirini göstərirdi. Söz, fikir azadlığından səhəbet bele gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tekidli tələbi ilə hakimiyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələnin əsasını qoymuş. Dünya tərübəsinə istinad etsək, görək ki, bütün inkişaf etmiş, demokratik ölkələr mətbuat azadlığının temin olunmasına xüsusi diqqət yetirirler. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanda demokratik təsisatların formalşdırılması, ölkəmizin bu yolda inamlı irəliləməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azad mətbuatın inkişafına əngəl yaranan səni məhdudiyyətlərin, o cümlədən senzurən aradan qaldırılması, qanunvericiliyin tekmilləşdirilməsi, dünya informasiya siyasetinə integrasiyası, bəynelxalq standartlara uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənəşdirilməsi, ən əsası inkişafın davamlılığını təmin etmək üçün mühüm Fərمان və sərəncamların imzalanması, mətbuat işçiləri ile mütəmadi görüşlərin ənənəsinin yaradılması və sair kimi addımları ümummilli lider Heydər Əliyevin azad söz və obyektiv fikrə, plüralizmə, jurnalist əməyinə münasibətini səciyyələndirən faktlardır. 1995-ci ildə Ulu Öndərin bilavasite rəhbərliyi ilə hazırlanmış milli Konstitusiyamızda da bu sahə ilə bağlı hüquq və azadlıqlar dəqiq göstərilib.

Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratianın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olmaqdə müstəsna xidmətlər göstərir. Ulu öndər senzurəni ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açaraq ölkədə informasiya bollğunun yaradılmasının temelini qoymuş. Ölkədə xeyli sayıda müstəqil mətbüət organının və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. "Bizim dövlət siyasetimizin əsas

məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir bəynelxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalşdırılması və inkişafi, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" söyləyən Ümummilli Lider azad mətbuatın inkişafını daim diqqət merkezində saxlamaqla uğurlu nəticələr imza atdı.

Ümummilli Liderin "Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı cəmiyyətdə en çox deyər qazanan ifadələr sırasında idi. Ulu Öndər bu çağırışla ilə ictimai fikrə təsir imkanları geniş olaraq mətbuatın inkişafında nə dərəcədə maraqlı olduğunu, azad sözün hamisi kimi çıxış etdiyini təsdiqləyirdi. Dahi rəhbərin əsl qələm sahiblərindən, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç kim bu güzgüni təmizləyin, saflığına ləkə gətirməməlidir. Humanistliyi qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü bürüze verirdi. O, "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratianı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə heqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qaranti olduğunu bəyan edirdi. Ümummilli lider Heydər Əliyev jurnalistlər dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayıçı davamlı və sistemlidir. Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və sərəncamlar imzalayıb. 2001-ci ildə ölkənin əsas kütüvi informasiya vasitəleri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edərək onların həlli istiqamətində mühüm addımları atdı. Birləşdən ən ənənəsi qəzətlərin eləvə dəyər və gəlir vergisindən azad edilməsi oldu.

Özünün sözə yox, əməldə söz və mətbuat azadlığı, fikir müxtəlifliyi və demokratiya tərəfdarı olduğunu sübut edən Ümummilli Liderin mətbuatı bu cür dost münasibəti jurnalistlər tərəfində yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafia Komitesi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Ulu Öndərin müstəqil mətbuatın formalşaması və inkişafına xidmet edən siyaseti son 17 ilde Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mətbuat hər bir ölkənin
inkişaf səviyyəsinin
göstəricisidir

Heydər Əliyev siyasi kursunu uğurlu davam etdirən cənab İlham Əliyev Prezident kimi fealiyyətə başladığı ilk gündən azad mətbuatın inkişafını prioritet məsələ kimi daim öndə saxladı. Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərə mənzillərin verilməsi, mətbuatın 130, 135, 140 və 145 illik yubileyin paytaxt Bakıda və bölgelərdə yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqədüdünə layiq görülməsi və sair kimi qərarlar bu istiqamətdə atılan addımlar sırasındandır. Bütün bunlar medianın inkişafına dövlət qayğısının ən bariz nümunəsi olmaqla yanaşı, azad sözə, sərbəst fikrə verilən dəyər, göstərilən diqqətdir.

Ölkəmizdə söz və mətbuat azadlığının təminatçıları olan Prezident İlham Əliyev həm də jurnalistlərin en yaxın dostudur. Dövlət başçısının son 17 ilde üç dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafia Komitesinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin münasibəti və verdiyi dəyərdir. Bu gün Azərbaycanda azad medianın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Ulu Öndər tərəfindən yaradılan möhkəm təmələ esaslanır. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Bu gün ölkədə 5 mindən çox medianın mövcudluğu bunun bariz nümunəsidir. Eyni zamanda, müasir dövrde informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən globallaşma prosesi mətbuatdan da yan keçməyib. Bu gün yüzlərlə azərbaycanlı jurnalist bəynelxalq təşkilatlarının dəstəyi ilə təşkil olunan ixtisasartırma ve təkmilləşmə kurslarında iştirak edir. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları media qurumlarının problemlərinin həllinə müsbət təsir göstərib. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzətlərin, jurnalların nəşriyyatda olmasına qərarlar ölkədə mətbuatın inkişafına göstərilən dəstəyin daha bir təzahürüdür.

**Azərbaycan mediası
Zəfərimizin müjdəcisi olmaq
arzusuna nail oldu**

30 illik müstəqillik tariximizin bələdçiləri olan yazılı və elektron KİV-ləri daim bir arzu, istək birləşdirirdi: Torpaqlarımızın işğaldən azad olunmasının müjdəçiləri olmaq. 44 günlük ikinci Qarabağ mühərbiyəsində tərixi Zəfərimiz KİV-lərin bu arzusunu da reallığa çeviridi. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən Azərbaycan mətbuatının 44 günlük Vətən mühərbiyəsinin gedisində ölkəmizin düşmən təhlükəyatına qarşı informasiya mübarizəsinə öz töhfələrinin verdiyi kimi, postmübarizə mərhələsində de bu amalına sadıq qalmaqdadır. Bu gün də mediamız dövlət başçısı, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev artıq tarixə qovmuş Dağlıq Qarabağ münaqışası ilə bağlı səsləndirdiyi hər bir

Medianın inkişafına dəstək dövlət siyasetinin prioritəti istiqamətlərindən biridir

bəyanatın ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəallığını artırır. Ölkə Prezidentinin "Dağlıq Qarabağ məsələsi gündəlik işimiz olmalıdır" çağırışı son 17 ildə mətbuatın fəaliyyətinin əsas prinsipinə çevrildi. Heydər Əliyev siyasetinə sadıqlığını hər addımda təsdiqləyen dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici ölkələrə elə bir sefəri, həmçinin iştirak etdiyi elə bir beynəlxalq tədbir, görüş olmayıb ki, münaqişənin mahiyətindən, Ermənistanın işgalçılıq siyasetindən bəhs olunmasın. Azərbaycanın diplomatik uğurları 44 günlük Vətən müharibəsində Zəfərini şərtləndirən amillər sırasındadır.

Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu, sevincli günlərini yaşayan ölkəmizin qazandığı nailiyətlər Ulu Öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalasdırıldı möhkəm təmələ əsaslanır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşməndən azad edən qəhrəman əsgər və zabitlərimiz Heydər Əliyev siyasetinin, Ulu Öndərin vətənpərvərlik məktəbinin yetişdirildiyi nəslin təmsilçiləridirlər. 44 gündə düşməni məhv edən, təcavüzkar Ermənistan öz ordusunu haqqında yaratdığı bütün saxta mifləri dağıdan Azərbaycan Ordusunun bu qüdrəti Ümummilli Liderin müəyyənləşdirildiyi və bu gün Prezident İlham Əliyevin ezmələ həyata keçirdiyi inkişaf siyasetindən, qazanılan nailiyətlərdən, Vətənə, torpağa bağlılıqladan,


Azərbaycana sevgisinənən irəli gəlir. Bu gün işğaldən azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri geniş vüset alıb. Azərbaycan qəbul etdiyi qərarları Cənubi Qafqaz regionunun inkişaf mərkəzinə əvvəlib. Bütün bu uğurlar Heydər Əliyev siyasetinin təntənəsidir. Ulu Öndərin işığı amalları bu gün Onun adını daşıyan Fondun fəaliyyətinin əsasında dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrlə, irəli sürdüyü təşəbbüsərlə Umummilli Liderimizin ideyaları bütün dünyada xeyirxahlıq, mərhemət, sevgi, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ruhunda təbliğ edilir.

Möhtərem Prezidentimiz İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan öz ərazi bütövülüyünü təmin etməklə regionda yeni reallıqlar yaradaraq diktə edən tərəf kimi çıxış edir, dünyada cərayan edən proseslərə öz təsir imkanlarını günbəğün artırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldən azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi bu fikirləri bir daha yada salmaq isdərdim: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimde dedim, xoşbəxt adamam ki, ata vesiyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimiz, Ulu Öndərin ruhu şaddır! Gözünüz aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünyaya azərbaycanlıları!". O da bildirilmişdir ki, bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!

44 günlük Vətən müharibəsində və mü-



haribədən sonrakı dövrde Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolü və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və əvvələk sayəsində dünya ictimaiyyətinə mühabirə ilə əlaqədar, o cümlədən Ermənistanın törediyi hərbi cinayətlər haqqında dölgün məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsindən ən böyük missiyani Ali Baş Komandanın özü reallaşdırıldı. Onun Vətən müharibəsi dövründə 30-



dan artıq beynəlxalq media qurumlarına geniş müsahibələri dünya ictimaiyyətinə reallıqların çatdırılmasında müstəsnə rol oynadı.

Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalisten minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu güne qədər fasılısız davam edən informasiya mühərribəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Onlar 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəber istehsalçısı, həm də səfərberlik programı çərçivəsində əməliyyatlara cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Jurnalistlərin də Qarabağ uğrunda döyüşlərdə ferqlənen və müxtəlif medallarla təlif olunan arasında olması da 4-cü hakimiyət adlandırılın qələm sahiblərinə böyük etimad və diqqətdir.

Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar mediaya hansı çağırışları edir?

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini labüb edir. Hazırda media məkanında sürətli globallaşma prosesi gedir. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduğça yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlu-

ve innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədile imzalanın bu sənəd mətbuatın qarşısında yeni imkanlar açacaq. Bu baxımdan ki, Fərmanı uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondunda əsasında "Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi" public hüquqi şəxs yaradılması bu sahədə yeniliklərin ola-cağına inamı artırdı. İlk gündən məqsəd və məramının Azərbaycan mediasını güclü, beynəlxalq müstəvədə rəqabətdəvamlı görmək olduğunu və bunu atlığı addımları, həyata keçirdiyi layihələri ilə təsdiqləyən Medianın İnkışafı Agentliyinin əsas çağırışı isə budur ki, qalib ölkənin mediası da dövlətin inkışaf tempine uyğun olmalıdır. Jurnalist peşəkarlığının artırılması, mətbu organlarının iqtisadi müstəqilliyyinin təmin olunması əsas prioritətlər sırasındadır. Medianın İnkışafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhərelməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalşamasına, iqtisadi müstəqilliyyin təmin olunmasına stimuldur. O da məlumudur ki, Azərbaycanda Vahid Media Reyestri yaradılacaq, MEDİA tərəfindən jurnalistlərə vəsiqə verilecek. Bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında təqdim ediləcək. MEDİA tərəfindən vəsiqə müəyyənəşdirilən tələblərə cavab veren jurnalistlərə veriləcək. Medianın İnkışafı Agentliyi tərəfindən həyata keçirilən layihələrə diqqət yetirdikdə bunnarın medianın İnkışafına dəstək olduğunu görürük. Agentliyin maliyyə dəstəyindən əlavə, kadr potensialının inkişaf etdirilməsi üçün layihələrin həyata keçirilməsi barədə də təkliflər vardır. Media ictimaiyyəti tam əmindir ki, dövlət başçısı İlham Əliyevin media sahəsində təkmil isləhatların həyata keçirilməsi ilə bağlı imzalandığı sənəddən irəli gələn vəzifələrin uğurlu icrası qalib ölkənin mediasının qarşısında geniş imkanlar açacaq.

Bu günümüz üçün bir məqəmi da unutma-yaq ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da, hələ də ölkəmizə qarşı qərəzlə mövqədayan ermənipərest dairələr əsəssiz təbliğatlarını davam etdirirlər. Bir vətəndaş, mətbuat nümayəndəsi olaraq beş cəhdərin qarşısını almaq üçün səylerimizi artırmalı, yalan təbliğatı real faktlarla cavablandırılyıq. Hückum diplomatiyası bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu baxımdan ki, Azərbaycan daim inkişaf, tərəqqi yolunda inamlı irəliləyir. Ölkəmizin uğurlarını, Zəfərini həzm etməyən dairələrin olmasına da unutməq olmaz. Onların her bir cəhdinin qarşısının alınmasında möhtə-

rəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında six birləşməli, 44 günlük ikinci Qarabağ müharibəsində nümayiş etdirildiyimiz dəmir yumruq kimi birliyimizi, həmrəyliyimizi daha da möhkəm-ləndirməliyik.

Bu il Milli Mətbuat Günündə Zəfer sevinci ilə qeyd edirik, növbəti bayramımızda soydaşlarımızın Böyük Qayıdışının reallığı əvvəlindən qurulacaq. Bu gün Şuşa-dan dünyaya sülh və əmin-amanlıq, birlik və həmrəylik mesajı ünvanlanır. Cıdır düzündə Novruz tonqalları qalandı. Şuşa mədəniyyət paytaxtı statusunu aldı. Ən əsası Şuşa ənənəvi keçirilən "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etdi. Bunları qəlembər almada, işğaldan azad edilmiş ərazilərimizin hər daşı, qayasından reportajlar hazırlanıqdan, bu torpaqlarda həyatın başlanmasından xoşbəxt ne ola bilər ki?!

Uğurlarımıza, dünyaya səs salan tarixi Qələbəmizə səykişərək bu xoş ovqat əsasında bütün həmkarları 22 iyul-Millî Mətbuat Günü münasibətə tebrik edir, can sağlığı arzulayıb, "qələməti iti, sözleri kəsəri, dövlətəmiz, dövlətçiliyimizin möhkəm-ləndirilməsi yolunda yorulmaz fəaliyyətləri davamlı olsun" deyirəm. Gəlin, qalib ölkənin mediası olaraq üzərimizə düşən məsuliyyəti fəaliyyətimizlə bir daha təsdiqləyək!



mizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasında media sahəsində isləhatların dərinləşdirilməsi haqqında" Fərmanı bu reallığı ortaya qoydu ki, qlobal informasiya mühitinin müəyyənəşdiriyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlenilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhərelməsi, onun şəffaflıq və vətəndaş məmənluğunu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlaşdırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı isləhatlar aparılmasına zərurət yaranmışdır. Azərbaycanda medianın İnkışafının dəstəklənməsi, bu sahədə institutional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının



Meşələr nisbətən böyük və kiçik sahələrdə yerləşən, ekosisteme təsir edən, eyni zamanda birgə şəraitdə inkişaf edən ağac, bitki topluluğuna meşə deyilir. Meşələr bəşəriyyətin "ağ ciyər"ləri sayılır. Bu baxımdan meşə kimi təbii sərvətlər bir çox insanların həyatında böyük rol oynayır.



və kütlevi şəkildə kəsilir. Yalnız binaların tikintisi üçün deyil, həm də müxtəlif əşyaların və qabların, mebel, kağız, karton istehsal üçün istifadə olunur. Ən az qiymətli süxurlar və tullantılar yanacaq olaraq istifadə olunur, yandırıldıqda istilik enerjisini buraxır. Dərman və kosmetika məhsulları meşə bitkilərindən hazırlanır. Ağaclar aktiv şəkildə kəsildiyi üçün bu, ekosistemlər-



Dünyada statistika belədir:

Dünyada meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Fedarasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-in payına düşür. Son 200 ilde dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir.

Məşələrin ekosistemə təsiri necədir?

Hər şeydən əvvəl meşə ekosistemi iqlime təsir göstərir. Meşə ekosistemi özü-özünü tənzim edir. Meşədən ağaclar, kol, ot bitkili ömrünü başa vurduqda onların əvezində yeni bitkiler inkişaf edir və yaranan boşluqlar bərpə olunur. Lakin, Yer kürəsində bitki aləminin tam dərin öyrənilməyən, toxunulmamış meşələr hələ də gizliliyini özündə saxlayır. Planətimizdəki meşələrin əksər hissəsi insan fəaliyyətinin təsiri altındadır. Buna görə də bir çox meşələr yenidən bərpə olunur. Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalasılır. Six bitki örtüyü emələ gəldikdən və heyvanların yaşayış şəraiti formalasdıqdan sonra mikroqlım yaranır. Daha sonra meşənin özünü tənzimləmə qabiliyyəti bütün təbii prosesləri nizamlayır. Qocaman ağaclar məhv olduqca yerini cavan ağaclar tutur. Meşə ekosistemində bütün komponentlər bir-biri ilə six əlaqədə olur. Meşə ekosistemi aşağıdakılari öz-özüne təmin edir.

- ~ floranı təşkil edir;
- ~ heyvanlar, quşlar və böcekler üçün yaşayış yeri təmin edir;
- ~ meşədə və yaxınlıqda axan su sahələrindəki (çayalar və göllər) suyun vəziyyətine təsir göstərir;
- ~ havanın temizlənməsinə kömək edir;
- ~ meşə müxtəlif ekosistemlər arasında manə olur.

Meşələr həm də insanlar üçün istirahət yeridir. Buna görə meşə yaxınlığında və meşələrdə müalicə mərkəzləri, istirahət mərkəzləri yaradılır. Meşənin yalnız təbiətin bir hissəsi deyil, həm də mədəni ərsin bir hissəsidir. İlk insanlar meşə ehtiyatlarından çox asılı idilər, çünki orada qida əldə edirdilər. Buna görə də qədim insan məskələrinin meşələrə yaxın olan əraziləri idi. Bu baxımdan, bu məsələyə baxarkən meşələrin insanların həyatındaki mədəni və sosial rolü da nəzərə alınmalıdır.

Meşənin maddi ehtiyatları

Meşə insanlar üçün maddi sərvətdir. Aşağıdakı mənbələri təmin edir:

- * tikinti və sənətkarlıq üçün ağaç;
- * meyvə, giləmeyvə, göbəlek və qoz-fındıq;
- * yemek və dərman üçün vəhşi arılardan bal;
- * insan istehlaki üçün oyun;
- * su anbarlarından içmeli su;
- * müalicə üçün dərman bitkili.

Bu gün ağaclarla tələbat da çoxdur. Bu səbəbdən meşələr bütün qitələrdə çox sürətlə

Bəşəriyyətin

"ağ ciyəri" çökür



də dəyişikliklərə və bir çox flora növünün məhv olmasına səbəb olur. Beləliklə, qlobal bir ekoloji problemin yaranır. Çünkü, planetdə fotosintez prosesini həyata keçirən ağaclar sayı kəskin şəkildə azalır, yəni havaya oksigen buraxacaq bitki azalır. Nəticə də karbon dioksid atmosferdə yüksəlir, havanın çirkənməsinə səbəb olur və havanın temperaturu yüksəlir, iqlim dəyişir. Ağacları kəsərək planetdəki heyati daha çətinləşməsinə səbəb olur. Eyni zamanda, yalnız insanlar üçün heyati təhlükə yaranır.

Problemlər

Meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlərlə qırılır. Əkinçilik və maldarlıq yaranarken bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdür. Həzirdə isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusiət Avropa toxunmuşdur. Rusiyada, Kanda, Hindistanda, Çinde, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bir çox meşələr yanğın təhlükəsi altındadır. Bütün bular torpağın tullantılarla çirkənməsinə səbəb olur.

Dünya da ən çox yağıntının düşdürüyü yer Amazon meşəlidir. Bu meşələri dönyanın ağ ciyəri adlandırırlar. Lakin araşdırımlar neticəsində Amazon meşələrinin də problem yarandığı təsbit olunub. Amazon meşələrində karbon qazının udmaq qabiliyyətindən daha çox karbondioksit istehsal etdiyi məlum olub. Təhlilər neticəsində məlum olub ki, Amazonlar ildə bir milyard ton karbon dioksid yayırlar. Mütəxəssislər, dönyanın ciyərləri adlanırlar Amazonun iqlim böhrənini sürətləndirəcəyindən qorxur. Meşələrin qırılması və yanğınların çox olmasına ən böyük problemlərdən biridir.

Karbon emissiyalarının əksəriyyəti meşə yanğınlardan qaynaqlanır. Bununla yanaşı, elm adamları, Amazonlar da meşə yanğınlarının olmamasına baxmayaraq karbon yayması xüsusiətə narahat edir. Quraqlığa və istilik dələğalarına məruz qalan ağaclar daha asanlıqla ölürlər və ya yandırılırlar, azalan ağac sayı dəha az yağış verir və bu vəziyyəti dəha da çətinləşdirir.

Amazon meşələndə yaranan problemlərə bağlı Braziliya prezidenti Cair Bolsonoro bu fikirləri deyib: "2007-ci ildə bəri artan meşə yanğınlarına görə ağır problemlər yaşayıraq. Avropa Birliyi Amazonun məhv olmasına qarşısını almaq üçün səy göstərmir. Belə olduğu halda, Braziliya digər ölkələrlə ticarət müqaviləsini bloklayacaq".

Amazon tropik meşələri iqlimin dəyişməsi səbəbindən yarım əsr sonra quru savanna yaçılımına bilər. Bu barədə Nature "Communications" jurnalında dərc olunmuş tədqiqat materialında bildirilir. Tədqiqata əsasən, iqlim dəyişikliyinin geriye dönüşü olmayan nöqtəyə çatması 15 ildən sonra dəha bir böyük ekosistemi, Karib hövzəsindəki mərcan rifini məhv edə bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür iqlim dəyişiklikləri bütün canlılar üçün ağır nəticələr verəcək.

Qönçə Quliyeva



Budəfəki qonağımız Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Emil Rasimoğludur. SIA.az Emil Rasimoğlu ilə müsahibəni təqdim edir:

- *Emil bəy, yaradıcılıq necə gedir? Pandemiyanın sizə təsiri necə oldu?*

- Yaradıcılıqdır da, öz axarında davam etməkdədir. Pandemiyaya gəldikdə isə təbii ki, ola bilməz ki, öz təsirini göstərməmiş olsun. İlkən da sənət adamışansa. Bilirsiniz, həm de düşüncənərəm ki, yaradıcılıq zaman və məkandan tamam uzaq məsafədə doğulur. Yəni, o bir az da zamansızlığı və məkansızlığı ifadə edir. Lakin burada bir nüans var. Yaradıcılıq üçün hərəkət və təməsin hardasa bir mütləqliyi danılmazdır. Buna bir az da düşüncənin təbiət və cəmiyyət hadisələri ilə harmoniyaşı, insan enerjisinin şəkillənməsi deyə bilərik. Bələ deyək, insanın daxilində bir enerji mövcuddur və bu enerji öz ünvanını tapmalıdır. Bəs sual edə bilərsiniz ünvan haradır? Ünvan elə cəmiyyət və təbiətdir. Bu mənada pandemiya yaradıcı insanları da hamı kimi müəyyən qadağalarla üz-üzə qoydu. O qadağaların şüuraltı manfi əkslikləri danılmazdır ki, özünü hər hansı bir tərzdə olsa da göstərməkdədir.

Düzdür, mütləq etmək, yaradıcılıqla məşğul olmaq, baxmalı olduğun yarımcıq yazılarının üzərində işləmək baxımından pandemiya vaxt qazandırı. Lakin vaxtla hər şey tamamlanır axı. Həm də o enerji, o ruh halı da olmalıdır... Baxın, pandemiyanın qazandırdığı vaxtin o çatışmazlığı var idi.

- *Bəs siz yazmaq üçün enerjini nədən alırsınız?*

- Enerjinin ünvanı bayaq dedim, ya cəmiyyətdir, ya da təbiət. Yəni cəmiyyət dedikdə mən toplumlu yox, insan faktorunu nəzərdə tuturam. Ümumiyyətlə hesab edirəm ki, yazmaq düşüncə hadisəsidir. Ədəbi düşüncə. Burada insanın ruh ha-



nəm. Mən alın yazının əlifbasını yaratmış adamam...

Bundan sonra yaratmaq istədiyim mətnlər də təbii ki, var. Amma burada bir məsələni unutmayaq. Uğurun qazanılması tek ciddi mətnlərin yazılımasından yox, onunla bərabərlikdə olduğun mühitin, ölkənin, dönyanın, sənəti belə demək mümkünse, necə görməsindən, qıymətləndirməsindən asılıdır. Sen o yazdıığın metni gel görək hansı mühitə çıxarısan? Baxın, bu da uğur qazanılmasında önemli məsələdir.

- *Mühitdən söz düşmüssəkən, cəmiyyətimizdə yaradıcı insan üçün əlverişli mühit var? Ölkəmizdəki oxucu kütləsi barədə nə düşünürsünüz?*

- Əlbette var. Nəinki hazırlı müasir dönenədə, elə ləpəvəlki dövrlərde də mövzuya bəşəri ya-naşma tərzi, bəşəri problemləri özündə eks etdirən əsərlərin yazılıması olub, indi də var. Bu gün öz mətnlərinde o ampuləni saxlayan müasirlerimdən kifayət qədərinin adlarını çəkə bilərəm. Məsələn, Fuad Cəfərli, Tural Turan, Aqşin Evren, Cinarə Ömrəy, Fərid Hüseyn, Aqşin Yenisey və başqaları...

- *30 yaşınızı qeyd etdiniz. Bu yaşa qədər olan yaradıcılığınızı necə dəyərləndirirsiz? Bir şair kimi istədiyiniz uğuru qazana bilmisinizmi?*

- Bilirsiniz, əgər çalışqanlıq, potensial, istedad varsa, uğurun olmaması mümkünzsüzdür. 30 yaşına qədər qazandığım uğurlar da olub, bundan sonra qazanacağım uğurlar da olacaq. Buna tam əm-

- Mühitdən söz düşmüssəkən, cəmiyyətimizdə yaradıcı insan üçün əlverişli mühit var? Ölkəmizdəki oxucu kütləsi barədə nə düşünürsünüz?

- Galin açıq danışaq. Bizdə insanların oxu mədəniyyəti, oxu hissi sanki itib. Artıq insanlar, cəmiyyət kitabdan ağıllagelməz dərəcədə uzaqlaşır. Birazdan kitabı tanımağın özü bir sevindirici hal olacaq. Ona görə də, cahillik, kasadlıq öndədir. Men bir dəfə bir müsahibəmdə vurğulanmışdım: Kaş məscidən çıxan adamların sayı qədər kitabxanadan adam çıxayı. Çıxmır axı... Bu böyük mövzudur, ezişim. Kitabı tanımayan cəmiyyətin üzü heç vaxt günde görməz. Ona görə cəmiyyətdə normal hadisələrdən çox, qeyri-normal hadisələr baş verir. İnsan beyni torpaq kimidir. Ya ora öz istədiyin, mənfiət verəcək nələrisə özün əkəcəksen, sənə yararlı olacaq, ya da o torpaq özü nələrsə bitirib sənə problem yaradacaq.

Qaldı ki, sırf ədəbiyyatın, sənətin kütlənin marağında olmasına. Ümumiyyətlə sənət hamının qəbul edə biləcəyi varlıq deyil. Ləpələr ki, müəyyən qədəri oxusun.

Uşaqlar niyə zorakılığa məruz qalır?

ruret hesab olunur. Yəni, indiki ailələrdə ailə institutuna qarşı xeyli problemlər var".

"Digər tərəfdən xeyli yarım ailələr var. Buraya boşanmış, anası-atası rəhmətə getmiş ailələr aiddir. Boşanma halları dəhşətli dərəcədə çoxalıb. Siz təsəvvür edin ki, hələ pandemiyadan önce hər 100 ailədən 30-a qədəri boşanırdı. Bu say indi daha da artıb. Bu o deməkdir ki, evlərdə gərginlik var. Ailələrdə bələ gərginlik olduğu halda, uşaqlara qarşı məhəbbət və diqqət azalır".

Sosiooloq sözlərinə bələ davam edib: "Həmçinin, xeyli sayıda vətəndaş nikahi ilə yaşayınlar var. Onların sayı 17 mindən artdıq. Bütün bunların hamısı ailə institutunun indiki düşdüyü ağır vəziyyəti göstərir. Dünyanın hər yerində valideynləri maarifləndirirlər. Bu yolla valideyn uşaqla nece təmasda olmaq, onu necə tərbiye etmek lazımlı olduğunu anlayır. Bizdə bu sahədə heç bir iş getmir. Bu sahədə boşluq olduğunu anlaysı-

2020-ci ildə bir kitab hazırlanıq. Bu kitab 6 yaşına qədər uşaqların təlim-terbiyəsi üçün çox əhəmiyyətli vəsaitdir. Lakin, bu vəsaitdən istifadə edənlərin sayı isə çox azdır. Dünyanın hər yerində valideynlər çalışır ki, mütəxəssislərin hazırladığı kitablardan istifadə etsin".

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı da öz fikirlərini qeyd edib: "Azyaşlı uşaqların zorakılığa məruz qalması bütün dövrlərdə olub. Amma bu dövrlərdə pandemiyanın verdiyi daxili və xarici aqressiya nəticəsində insanlarda empatiya bacarığı aşağı düşərek, onlarda depressiya və azgınlaşma gedir. Onlar biri-birini dinləmirlər. Bu da şəxsiyyətin pozulmasına gətirib çıxarır. Şəxsiyyətin pozulması ailədaxili münəqşisələrə, insanın özünün etrafına və özü ilə olan münasibətində pozulmala gətirib çıxarır. Psixoloji alyans doğru qorunmur. Beləliklə, pedofilik, uşaqlara qarşı cinsi və psixoloji

təcavüzlər artır".

Psixoloq sözlərinə bələ davam edib: "Bu gün bələdə qabardılma, Qadın və Uşaq Hüquqlarının Müdafiəsi Komitəsi tərəfindən ciddi nəzarətə alınmalıdır. Bu gün nəinki uşaqlar, həm də bütün yaşılda olan qadınlar, hətta qocalar da psixoloji və fiziki zorakılığa məruz qalırlar. Bu dönmədə insanlar özündən zəiflərə qəddar olurlar".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də məsələyə bələ aydınlaşdırıb: "Ailədə uşaqların zorakılığa məruz qalmasının birinci səbəbi ailədən qaynaqlanır. Əger bu gün uşaqlar baxımsız vəziyyətdədir, deməli, ailədə o uşağı baxan, diqqət edən yoxdur. Uşaqlara qarşı zorakılıq dedikdə, əksəriyyət yalnız şiddet, döyülmək, döyülmək nəzərdə tutur. Əger biz, bir uşağı diqqətsiz, nəzarətsiz, sehhətində sonradan yaranan hər hansı problemin olduğunu görürükse bu da ona qarşı zorakılıqdır. Uşaqın yanması, yıxılması, eziilmiş özü də zorakılıqdır. Yəni, valideynin uşağı etdiyi diqqətsizlik və ya onların diqqətdən kənar qalması ilə bağlıdır".

Kəmalə Ağazadə sözlərinə davam edib: "Biz zorakılığın daha çox psixoloji növünə rast gəlirik. Bu da uşaqların şüuraltında uzun zaman formalaşaraq, onların psixonevroloji problem yaşamasına gətirib çıxarıır. Hər birşey ailədən başlanır. Ardi isə bağçada, məktəbdə və cəmiyyətdədir".

Ayşən Vəli

66 Mən alın yazımın əlifbasını yaratmış adamam... 99

Oxumaq şərt deyil ki... Dərk edib, qəbul etmek də var. Baxın, məsələn, Mayakovskini, Dostoyevskini, Cek Londonu, Bukovskini, dahi rəssam Salvador Dalini, ləp yerli ədəbiyyatdan İsa Müğənnanı, Əkrəm Əylisliyi və s. hamı dərk edə bilirəm? Yenə deyirəm, məsələ onu oxumaqdan getmir. Oxuya biler, amma arxasında gedə bilmez. Ona görə mən ədəbiyyati kütlənin içinde görmürüm. Heç gözəlmirəm də. Kütləvileşmiş ədəbiyyat qeyri-ciddi ədəbiyyatdır. O qələm adamını ki, hamı sevir, oxuyur, onu böyük yazıçı, ciddi imza hesab etmirəm.

- *Məsələn kimləri?*

- Məsələn, nümunə üçün elə Səməd Vurğun və Vaqif Səmədoğlu adlarını çəkə bilərəm. Vaqif Səmədoğlu adının yazdırıldığını qat-qat ciddi ididi. Ciddi deyərək, ədəbiyyatı nəzərdə tuturam təbii ki... Səməd Vurğunun yazdırıldığından qat-qat ciddi ididi. Ciddi deyərək, ədəbiyyatı nəzərdə tuturam təbii ki... Səməd Vurğunun bizim ədəbi dilin formallaşmasında rolü olub, bu öz yerində. Amma onu hamının sevməsi elə onun en böyük uğursuzluğu idi.

Ciddi sənət hamının gücün qüçətəməlidir. Heç çata da bilməz. Məsələn, bu gün de Nüsret Kəsəmenli, Məmməd İsmayıllı, Çingiz Əlioglunu, Vahid Əzizi, Musa Ələkbərli ni əksəriyyət oxuyur. Yaxşı, gelin görək yaradıqları nə dərəcedə cididir? O bəhs etdiyim sənəti ifadə edən mətn yoxdur. Düzdür, lirikadır, insanların hislərinə toxunur, quşlağa xoş gelir. Bu heç... Məsələ sənətdədir. Bunlar böyük sənəti ifadə edə bilməz axı. Ədəbiyyat kütləyə məglub olmamalıdır. Olursa, o hə nədir, ədəbiyyat deyil. Niye Qoqolu, Çexovu hamı oxuyub dərk edə bilmir? Niye Salvador Dalini hamı anlaya bilmir? Bunların cavabı sübüt edir ki, adalarını çekdiyim

Məmməd İsmayıllı, Nüsret Kəsəmenli, Musa Ələkbərli, nə bilim Sabir Rüstəmxanlı və. sairlerinin yaratıqları qeyri-ciddi ədəbiyyatdır. Yəzicinin, şairin mətndə missiyası vətəndaş olmaq, ananı, atanı sevmək deyil, dövlət qurmaq, dövlət dağıtmak deyil... Hələ Azərbaycan yəzicisinin, şairin əksəriyyəti inanın ki, mətndə müəllifin missiyasını bilmir. Bu fakt belədir...

- *Bəs Çingiz Abdullayev? Ədəbi mühitdə böyük yazıçı olub-olmaması ən çox müzakirə edilənlərdən biridir...*

- Onun kitabları bir çox ölkələrdə böyük tirajlarla çap olunub. Amma dünyada çap olunmaq başqadır, dünyının səni qəbul etmesi tamam başqa... Biz dünyadan danışırıq haa... Anlayırsınız mı? Dünyada çap olunmağın "təbliğat maşını" ilə eləqəsi var. Təbii ki, Çingiz Abdullayev dünyadan baxanda müəyyən qədər istədiyidir. Ancaq dünya ədəbiyyatı olan adamdır. Ancaq dünya ədəbiyyatı deməzdik, amma dünya ədəbiyyatına da düşməyib. Yeni Çingiz Abdullayev dünyada istədiyidir, təbliğatın yaratdığı yazardır.

- *Bəs siz nə vaxtsa nəsə keçid etməyi düşünürsünüz?*

- Yox, ümumiyyətlə elə fikrim yoxdur. Bilirsiniz, elə bilirəm ki, menim həyatım, həyat tərzim poeziyadır. O hücrədəyəm. Bu baxımdan nəsre keçmək kimi fikrim qəti yoxdur. Onu özümdə hiss etmirəm. Bilmirəm bəlkə də gələcəkdə nəse dəyişərəm...

Hər iki halda, gələcək yaradıcılığınıza ugurlar. Müsahibə üçün təşəkkür edirəm.

Cabir Məmmədov

Prezident İlham Əliyev: "İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır ol-duqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar"

Bu il xalqımız İslâm aleminde ən müqəddəs bayramlardan olan Qurban bayramını işğaldan azad olunmuş ərazilərimizdə də qeyd edəcək. Şuşamızda, Ağdamda, Zəngilanda ve digər ərazilərimizdə qurbanlıqlar kəsiləcək. 30 ilə yaxın işgal altında qalan ərazilərimizdə xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olaraq Qurban bayramının keçirilməsi hər kəsi qürurlandırır. Xeyir-xahlılığın, bərabərliyin və fədakarlığın simvoluna çevrilən Qurban bayramını xalqımız bu il qalib bir xalq olaraq qeyd edəcəkdir. Tolerant mühitdə, multikultural dəyərlərə önəm verildiyi bir dövlətdə. Əlbəttə ki, bu xalqımızın böyük dəyərlərə sahib olmasının daha bir göstəricidir. Dünya xalqlarına nümunə olan Azərbaycan multikultural dəyərləri ilə də dünyaya öz modelini nümayiş etdirir. Mənsubiyətindən, irqindən asılı olmayaraq, bütün insanların sərbəst fəaliyyət göstərdiyi tolerant Azərbaycan. Bu fikirlərin arxasında Azərbaycan həqiqətləri, gerçekliklərimiz dayanır. Əgər ölkəmizdə 2200-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədir-sə, demək, bu, artıq Azərbaycanda tolerant mühitin mövcudluğunu tam əsaslaşdırır. Ölkədə olan hər bir millətə - ruslara, molokanlarla, yəhudilərə, tatlılara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanlar yaradılıb. Tariximizə diq-



Qələbə ovqatlı xalqımız Qurban bayramını qeyd edir

qət etsək görərik ki, dünyanın ən qədim məscidlərindən olan Şamaxı məscidi bizim məkanda hełe 743-cü ildə tikilib. Şəkide olan Qafqaz Albaniyası kilsəsi tarixin daş abidəsinə çevrililib. Bu gün ölkə erazisində olan dini abidələrə dövlətimiz tərəfindən diqqət və qayğı var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dövleti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətdə səylərini əsirgəmir: "Azərbaycan dövlətinin məliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dini lərası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadıqdır".

Qeyd edək ki, işğal altındakı torpaqlarımızda olan 67-i müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdıllaraq yararsız hala salınıb. Tezliklə dini abidələrimiz təmir və bərpa olunacaq, yeni məscidlər istifadəyə veriləcəkdir. Artıq bu işlərə başlanılıb. İşğaldan azad olunan Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

tərəfindən təməli qoyulan yeni məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Artıq bu gün Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Tezliklə bu ya digər məscidlərdə dualar oxunacaq, bayram namazları qılınacaqdır. Azərbaycan xalqı belə tolerant bir mühitdə Qurban bayramını qeyd edir. Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqının esrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub-saxlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətlə Azərbaycan xalqına təbrikində bildirib ki, insanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yاخılığın sevincini yaşayırlar: "Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formallaşmasında və millimədəni inkişafında müstəsnə rol oynamış, mütərəqqi

İslam adet-ənənələri və mə-nəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca-tutulmuşdur. İslam dünya-sının tarixi-mədəni mərkəzlerindən biri kimi Azərbaycan dünya mədəniyyəti-nə və elmi-fəlsəfi fikrinin in-kişafına misilsiz töhfələr bəxş etmişdir".

Xatırladəq ki, Azərbaycan müstəqillik ələ etdiğindən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duygularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Mənbələrdə göstərilir ki, insanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı müsəlman ruhaniləri tərefindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayıllı Allahan şərifinə qurban kesmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Al-laha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası da ondan ibarətdir ki, islam dinində insanın Allah yolunda qurban keşilməsinin qəbul olunmur. Çünkü insan Allahın yaratdığı ən şərəflidir və ən üstün məxluluqdur. Allah özünün yaratdığını öz yoluñda qurban keşilməsini qəbul etmir. Bu bayramın əsas mahiyyəti Allah yolunda keşilmiş heyvanın etinin Allahın imkansız bəndələrini

ile bölüşmək, onları sevir dirmək və sevincinə şer olmaqdır. Beləliklə, bu bayramın və ayının də əsasında, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. İsmayııl Qurbanında kəsilən heyvanlarda bir sıfır şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvanlar qoç, iribuyuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsət artımında, dişİ heyvanları müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın eyni kək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşından gəlincə, bu, ən azı, altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayııl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtidir. Əzələlər arasında hər hansı nöqsar olan, buynuzunun, yaxud qulağının biri olmayan, az talanmış heyvanın qurban kəsilməsi islamda məsləhət görülmür.

Qurban kəsiləndə belə deyilməlidir: "Rəbbin üçünamaz qıl və qurban kəs! "De ki: "Mənim namazımda, kəsdiyim qurban da həyatım və ölümüm də aləmlərin Rəbbi - Allah üçündür". Qurban bayramında her bir imkanlı məsələn qurban kəsib, onu etini imkansızlara və kasıb lara paylamalıdır. Quranda yazılıb: "Allaha nə et, nə onun qanı çatmir, ancaq sizin dindarlığınız çatır". Qurban bayramı mənəvi-əxləd dəyərlərimizi özündə təcəsüm etdirərək, insanları hallalığa, paklığa və birliliyə səsləyir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətin məzini firavanlığı və tərəqqi üçün dualar edilir və şəhidi lərimizin ölməz xatırəsi eht

ramla yad olunur. Dövlət başçısının xalqımıza təbri-kində bildirilir ki, vətənimizin müstəqilliyi ve ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarıımızın nurlu xatırəsini bu mübarek bayram günlərində dərin ehtiramla yad edirik: "Xalqımız şəhidlərimizin şərəflı adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə millimənəvi həmreylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərinin, şəfqət və mərhamət duyğularının tətənəsinə çevriləcəkdir".

Hürmanızın, xeyirxanılıq
ve berabərlik rəmzi olan
Qurban bayramı cəmiyyəti-
mizdə milli-mənəvi həmrəy-
liyi və dözümlülüyü daha da
gücləndirir, insanlar arasın-
da şəfqət və mərhəmet duy-
ğularının təntənəsini nüma-
yiş etdirir. Bu il bildiyimiz ki-
mi, iyul ayının 20-21-də
Qurban bayramı qeyd olu-
nacaq. Artıq qurbanlıq hey-
van kəsimi və satışının küt-
ləvi şəkildə toplaşmadan ra-
hat həyata keçirilməsi məq-
sədilə ölkə üzrə 88 ünvanda
qurbanlıq heyvanlarının satışı
və kəsimi xidmətləri təşkil
olunub. Həmin satış məntə-
qələrində baytarlıq nəzarə-
tindən keçmiş və sanitari-gi-
giyenic tələblər gözlənil-
məklə kəsilmiş qurbanlıq
heyvanlar sıfarişçilərə təq-
dim olunur. Kəsdiyiniz qur-
banlar qəbul olsun! Qurban
bayramınız mübarek.

Nəzakət ƏLƏDDİNQIZI

Biz son iki həftə ərzində erməni ordusunun qalıqları tərəfindən Azərbaycana qarşı təxribatlarının şahidiyik. Artıq bir necə dəfə Şuşa, Naxçıvan, eyni zamanda Xocavənd istiqamətində düşmən mövqelərin-dən Azərbaycan tərəfə atəş açılıb. Bu, həm Azərbaycan-Ermenistan dövlət sərhədində, həm də Qarabağda müşahidə edilməkdədir". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlerine göre, indiki məqamda Ermənistan ordusunun vəziyyəti hər kəsə məlumdur və bu ordu dağılıb: "O ki qaldı Qarabağdakı erməni silahlı tör-töküntülərə, bu hadisələr yenidən onların təcili şəkildə bölgənin təhrrik edilməsi məsələsini gündəmə gətirir. Çünkü Rusiya, əslində, üçtərefli bəyanata uyğun olaraq çoxdan erməni hərbi birləşmələrini bölgədən təmizləməli idi. Lakin Moskvanın erməni hərbi birləşmələrini bölgədən təmizləməməsi o iddialara



gətirib çıxardır ki, Rusiya bölgədə vəziyyətin bu cür qalmasında maraqlıdır. Digər tərəfdən çox güman ki, hadisələr rus sülhəməramlılarının məsuliyyəti altında olan ərazi-lərdən baş verdiyində burada artıq digər versiyani da ortaya çıxardır ki, bu məsələdə tekçə Ermənistan tərəfi deyil, eyni zaman da, Rusiya da maraqlıdır. Əger belə olma-sayıdı ardıcıl olaraq erməni hərbi birləşmələri o bölgədən Azərbaycan istiqamətinə atəş

Rəsmi Moskvanın Bakıdan bir sıra istəkləri var



açmazdırlar. Biz çox yaxşı bilirik ki, bu gün nəinki Xankəndidə hetta Ermənistanın daxilində bələ Rusiya hərbi komandanlığı erməni hərbçilərinə otur desələr oturacaqlar, dur desələr duracaqlar. Yeni onların emrinə tabe olmama ehtimalı sıfır bərabərdir. Belə olan təqdirdə məsələ aydın olur ki, rəsmi Moskvanın Bakıdan bir sıra istəkləri var. Son görüşlərdə həmin istəklərə cavab ala bilmeyən Kreml bununla da Azərbaycana öz təzyiq metodlarından istifadə edir. Unutmaq olmaz ki, Rusiya bu təzyiq metodlarından 44 günlük Vətən müharibəsinə qədər istifadə etmişdir."


Politoloq qeyd etdi ki, Ermənistan və onun havadarları, ATƏT-in Minsk Qrupu bilməlidirlər ki, mövzu ətrafında mühabirəyə qədər olan spekuliyasiyaların bu gündə da

vam etdirilmesi Ermenistan dövlətinə baha başa gələ bilər: "Təsadüfü deyil ki, Azərbaycan ordusu post müharibə dövründə her ay demək olar ki, Türkiyə və Pakistan orduları ilə birlikdə hərbi təlimlər keçirir və eyni zamanda 2021-ci il üçün nəzərdə tutulan hərbi büdcəmiz dəfələrlə artırılmışdır. Biz təbbi ki, sülhün təmin olunmasında maraqlılıq və bununla bağlı Cənab Prezident dəfələrlə çıxış edib. Tezliklə demorkasiya və delimitasiya məsələlərinin həll olunmasına və sülh müqaviləsinin bağlanmasına Azərbaycanın hazır olduğunu bildirib. Lakin biz eyni zamanda müharibəyə de hazırlıq və bu spekuliyasalar onu göstərir ki, Azərbaycan həm anti-terror əməliyyatı ilə, ya da diplomatik danışqlar yolu ilə öz məqsədlərinə mütləq şəkilde catacaq".

Gülyana

20 21-ci ildə 60 illiyi qeyd olunan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İsləm Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir.

Qoşulmama hərəkatı



Azərbaycan sədriyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir

Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Milletlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmış xarici siyaset kursu həyata keçirir və bu səbəbdən Qoşulmama Hərəkatına 2011-ci ildə tam-hüquqlu üzv olmaq qərarını verib. Öləkəmizin ərazi bütövlüyü təşkilat çerçivəsində üzvdövlətlər tərəfindən birmənali şəkilde tanınır və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəsteklənib.

2019-cu ilin oktyabrın 25-de ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etmişdir. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmış və Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik etmişdir. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvədə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli adımlar atılıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səyərlərin səfərber edilməsi üçün bir sıra beynəlxalq təsəbbüslerlə çıxış edib.

Koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşü mühüm beynəlxalq əhəmiyyət kəsb etdi və koronavirus təhlükəsi təşəbbusiərlə çıxış edib.

kəsinə qarşı mübarizədə səylərin birleşdirilməsində önemli rol oynadı. Azərbaycan Prezidentinin koronavirusa qarşı operativ qərarları, atdığı uğurlu addımlar geniş təqdir olundu. Dünya Birliyinin məsuliyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımında edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Qoşulmama Hərəkatının Azərbaycan üçün önemini artırın amillərdən biri de bu təşkilatın principlerinin ölkəmizin xarici siyaset prioritətləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqə nümayiş etdirir, beynəlxalq hüququn teməl prinsiplərindən çıxış edir.

Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin və atılan doğru addımların nəticəsində Qosulmama Hərəkatına üzv dövlətlər Ermənistanın ölkəmizin ərazisini işğal etməsi və işğal faktını təsdiqləyən BMT-nin dörd qətnaməsinə istinad edərək, lap əvvəldən həgə möygevimizi dəstəklədilər.

Eləcə də 2020-ci ilin iyulunda Tovuz rayonunda Ermənistan tərəfin-dən töredilmiş təxribatla bağlı Qoşulmama Hərəkatı üzvləri tərəfin-dən Ermənistanın törendiyi cinayətlərin dayandırılması ilə bağlı vahid mövqə nümayiş etdirildi. Eyni za-manda, Vətən müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bəzi dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni heçə sayaraq, qərəzli addımlar atmağa cəhd etdikləri anda Qoşulmama Hərəkatının üzvü dövlətləri qərəzli addımların qarşısı-nı alınmasında xüsusi feallıq göstər-dilər. Onlar qəbul ediləcək sənədin mətnində sözügedən dörd qətnaməyə istinad edilməli olduğunu bildirərək, bunun həm Azərbaycanın pozulmuş hüquqlarının müdafiəsi xarakteri daşıdığını bildirdilər. Bu, həm beynəlxalq hüququn, həm də "Bandunq prinsipləri"nin tələbi idi. Azərbaycanın apardığı uğurlu diplo-matik kurs neticəsində bir çox Ölkelərlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər qurulub. Eyni za-manda, dünyanın bir çox dövlətləri də regionun lideri olan Azərbaycan-la dostluq münasibətlərinin yaradılmasında daim maraqlıdırlar. Ölkelər-miz sədriyi üzərinə götürdüyü beynəlxalq təşkilatlara uğurla rəhbərlik edir, eləcə də yüksək səviyyəli görüsələri uğurla keçirərək qaldırılan problemlərin həllinə nail olur.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətinə dədir. Tarixdə ilk dəfə Avropa İttifa-

şiliyin nə olduğunu öz gözləri ile görmüşlər. Onlardan biri bu şəhər haqqında yazısını belə adlandırmışdı - "Qafqazın Xirosiması". Füzuli şəhəri işğaldan azad olunandan sonra Ordumuz orada Azərbaycan bayrağını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədi. Onların hamisi Ermənistən tərəfindən dağıdılışdı. Əlbəttə ki, dövlətimiz o yerləri yenidən dirçəldəcək. Bu məqsədlə artıq geniş quruculuq işlərinə start verilib. Qaçqın və köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün böyük tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransında çıxışı zamanı bildirdi ki, əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini ve məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistani məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin. Dövlətimizin başçısı konfrans iştirakçılarını əmin etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çerçivəsində həmrəyliyin gücləndirilməsi, ədəlet və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

*Könül Məmmədova
YAP Şamaxı rayon
təşkilatının Şura üzvü,
Tərcümə mödəlli*

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq fransında çıxışı zamanı dediyi kimi: "Qısa üddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qandı". 2016-ci ildə təşkilatın üzvlərinin yekdil sverməsi nəticəsində Azərbaycanın hərəka sədr olması barədə qərar qəbul edildi. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməyi öz öhdəsinə götürdü. 1, prezidentin həyata keçirdiyi siyasetin vəbəti təzahürü idi". Bu fikri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyaset, sənət ve sahibkarlıq komitəsinin üzvü Məşhur Əmmədov deyib.

Millet vəkili bildirib ki, bu il Qoşulmama Hərəkatına üzv olan və bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandung principlesi" Azərbaycanın xarici siyasetinin prioritətləri ilə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandığı üçün, 2016-ci ildə bütün üz dövlətlərin yekdil qərarı ile 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilmişdir. Ən uğurlusu isə, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslerle çıxış etmiş, bu Hərəkatın Temas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürmüüş, 2020-ci il may ayının 4-də həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabr ayının 3-4-də Xüsusi Ses-siya baş tutmuşdur".

"Ölkəmiz pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və m-



“Qoşulmama Hərəkatının Azərbaycana münasibəti İlham Əliyevin diplomatik uğurudur”

liyə yardım etmiş, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ayırmışdır", - deyən millət vəkili Məşhur Məmmədov onu davurğulayıb ki, qlobal səhiyyə böhranı fonundan "peyvənd millətciliyi" nə qarşı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycannı ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını içtimai şəkildə qınamış, BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürmüsh və həmin qətnamə builin mart ayında yekdilliklə qəbul edilmişdir: "Həmçinin, sədrlik mündəttində Azərbaycan digər beynəlxalq təsisatlarla körpüllerin yaradılmasına müvəffəq olmuşdur. Qoşulmama Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri artıq həll edilmişdir. Belə ki, Azərbaycan 30 illik münaqişəyə

son qoymuş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında herbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermenistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Dağılıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamelerin icrasını özü təmin etdi. Bir çək-

tarixi Qələbəmiz regionda yeni reallıqlar yaradaraq Azərbaycanın diktə edən tərəf kimi mövqeyini möhkəmləndirməklə yanaşı, dünya siyasetində də mühüm dəyişikliklərə yol açdı".

Millet vəkili, həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilməsinə de toxunaraq bildirib ki, bu səfərlərdə məqsəd şəgaldan azad edilmiş ərazilərdə erməni vandalizmin izlərini görmək, təmsil olunduqları ölkələrdə ermənilərin əsl simasını ortaya qoymaqdır: "Bu gün ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin - Rusyanın, Fransanın və ABŞ-ın səfirlərinin Azərbaycanın "mədəniyyət paytaxtı" elan edilmiş Şuşa şəhərinə səfərdən imtina etmələri bu ölkələrin bir tərəfdən ikili standartlara əsaslanmaqları, digər tərəfdən Azərbaycanın regionda və dünyada artan

mövqeyi, qısa zamanda bu torpaqlarda yaratdıqları cənnəti görəcəklərindən narahatlıq hissi keçirmələridir. Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövrədə Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik korpus münayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərləri mütəmadi olaraq təşkil edilir. İndiyə kimi onlar dövlətin təşkilatçılığı ilə Füzuli, Zəngilan, Cəbrayıllı, Qubadlı, Laçın və Ağdam rayonlarında olublar".

M.Məmmədov onu da söyləyib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin dediyi kimi, "Münaqışə bitib, heç bir status olmayacaq, indi Azərbaycanın dəvəti ilə burada olan Rusiya və Türkiye biziə bu bölgeləri reinteqrasiya etməkdə köməklik göstərirələr: "Bu baxımdan ATƏT-in Minsk qrupu üçün heç bir vəzifə qalmır və bu mövqə dəfələrlə bəyan edilib. Amma görünür ki, Azərbaycanın bu mövqeyi ilk növbədə həm Ermənistandan, həm də fərqli mövqedə olan dairələrin xoşuna gəlməti".

Millet vəkili qeyd edib ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib: "Azərbaycanın bu suveren hüquqlarını heç kim əlindən ala bilmez. Bu baxımdan Azərbaycan artıq birmənali mövqə ortaya qo- yaraq, ümumiyyətə, ATƏT-in Minsk qrupunu vasitəliyindən imtina etməlidir. Artıq bu- gun xəzər dənizində"

nun vaxtı gelib çatıb".
Milləi vəkili Məşhur Məmmədov bu 3 səfirin addımını "demars" adlandıraraq, bu ölkələri "ermənipərəst" mövqeyində günahlandırdı: "Bir sözlə, bütün bunlar Azərbaycanın ve onun Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzunun nümunəsidir. Beləliklə, hələ bir il də Azərbaycan bu şərəfli ve məsuliyyətli missiyani davam etdirəcək. Şübhəmiz yoxdur ki, növbəti bir ildə uğurlarla bol olacaq".

RƏFIQƏ HÜSEYNOVA



Regionda gərginlik nə vaxta kimi davam edə bilər?

Bir müddət önce Ermenistan-Azərbaycan sərhədində, bununla paralel olaraq isə rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdən erməni terrorçu dəstələrinin Azərbaycanın ərazilərini, xüsusilə de Şuşa və digər işgaldən azad edilmiş ərazilərin mütəmadi şəkildə atəşə tutulmasını hansısa erməni düşəsinin içkili-sərəxş halda açlığı atış kimi dəyərləndirmək fikriməcə doğru olmadı.

Sübəsiz ki, uzun müddətdir atəşkesin pozulma hallarının arxasında Azərbaycana qarşı məkərli siyaseti olduğu gün kimi aydınlaşdır. Açıq şəkilde etiraf etmek lazımdır ki, 44 günlük müharibədə ordusunun təqribən 70-80%-ə qədərini itirmiş Ermenistan tərəfinin belə "ürekli" addım atacağı heç kime inanırdıcı gəlmir.

Ona görə də yenidən gündəm gəlmiş atəşkesin pozulma hallarının arxasında dayanan əsas qüvvə Cənubi Qafqazda öz varlığını bütün gücü ilə qoruyub saxlamağa çalışan Rusyanın Ermənistana və ermənilərə verdiyi dəstək dayanır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloğun sözlerinə görə, məhz buna görə uzun müddətdir atəşkesin pozulması hallarının davam etməsi fonda Rusiya Müdafiə Nazirliyi açıqlama verərək bildirir ki, rus sülhməramlıları münaqişə bölgəsində vəziyyətə nəzarət edir və regionda vəziyyət stabilidir: "O zaman sual ortaya çıxır ki, niye Rusiya tərəfi Qarabağda stabilliyin olmasını istəmir? Qeyri-stabilliyin olması Rusiya və region üçün nə vəd edir? Regionda gərginlik nevaxta kimi davam edə bilər? Təbii ki, suallar hed-

dən artıqdır. Amma qısa olaraq qeyd edilən sualların cavabını belə verə bilərik. Rusiya üçün 200 ildən sonra Cənubi Qafqazda Türkiyənin mövcudluğu qararıq yuxu kimi gelir və nə qədər ağır olsa da, Rusiya Türkiyənin regionda varlığını qəbul etməyə məcbur qalıb. Elə buna görə də regionda güc ballansını öz xeyrine dəyişmək və beləliklə də region dövlətlərinə təsir imkanlarını genişləndirmək məqsədi ilə Rusiya Qarabağdakı "sülhməramlıları"nın sayını artırmağa çalışır. Bu məqsədə hətt a-

yüngül atıcı silahlar, bmp və digər yalnız sülh məqsədi ilə istifadə olunacaq və sülhü qoruyacaq silah-sursat və hərbi texnika olmalıdır. Amma biz Qarabağda fealiyyət göstərən rus sülhməramlılarının arsenallınləri silah-sursat və hərbi texnikaya nəzər yetirsek, orada sülhməramlı missiyaya aid olmayan silah-sursat və hərbi texnika görə bili-

R. Hümbətov vurğulayıb ki, burada digər bir önemli məqam regionda daimi qeyri-sabitliyin olmasına ki, bu da Rusiya üçün regionda qalmalı deməkdir: "Hətta dəfələrlə Rusiya dövlət və hökumət nümayəndələrinin dilindən Qarabağda 5 illik deyil, daha uzun müddət qalmalı məsəlesi səsləndirilib ki, bu da sözügedən dövlətin mövqeyinin nədən ibarət olduğunu göstərir. Deməli burada məsələ ayındır. Ermənistani və erməniləri qızışdırmaqla

regionda daimi qeyri-stabilliyi davam etdirmək və beləliklə regionda daha uzunmüddətə qalmalı.

Zəngəzür dəhlizinin hələ de açılmaması, ermənilərin hələ tam şəkildə minaların xəritəsinin Azərbaycana verilməməsi, Qazaxın 7 kəndinin və Naxçıvanın 1 kəndinin hələ de Azərbaycana qaytarılmaması, Azərbaycanda fealiyyət göstərən xarici ölkə səfirlerinin Şuşaya səfərində Rusyanın Azərbaycandakı səfirinin iştirak etməməsi, dəfələrlə Rusiya XİN başçısı Sergey Lavrovun dilindən ATƏT-in və Dağlıq Qarabağın statusu məsəlesinin səsləndirilməsi bizi hər şeyi açıq şəkildə göstərir. Həsab edirəm ki, Azərbaycan üçün artıq çox ciddi və lazım olan məsələ qalıb.

Bu da 15 iyul 2021-ci ilde qardaş Türkiyə ilə imzalanmış Şuşa Beyannamesinin bəzi vacib bəndlərinin tez bir zamanda icrası. Bununla paralel olaraq Rusiyadan 10 noyabr 2020-ci üçtərəflı bəyannamənin bəzi bəndlərinin, xüsusilə de 4-cü bəndinin icrasını tələb etməliyik. Nahayət, yaranmış qeyri-stabil vəziyyətə əlaqədar olaraq Azərbaycan bəyənəlxalq ictimaiyətə açıq şəkildə məlumat verməli və bununla bağlı olaraq əlaqədar təşkilatları hərəkətə gətirməlidir".

Aysel Məmmədova

də-

felerlə rus və erməni mediasında da bəzi məlumatlar yayılmağa başlanılmış və hətta jurnalistlər bununla bağlı Rusya Prezidenti Vladimir Putine sual da vermişdilər. Görünən odur ki, Rusya üçün vacib olan Cənubi Qafqazda ordusunun sayını çoxaltmaqla regiona nəzarət etməkdir ki, bu da indiki reallıqda artıq qeyri-mümkin görünür. Qarabağda rəsmi olaraq 1960 hərbiçi, qeyri-resmi isə daha çox rus hərbiçisinin olduğu haqqında informasiyalar zaman-zaman mətbuatda yayılmaqdır. Burada diqqət olunmalı digər məsəlam isə hərəkət Qarabağda fealiyyət göstərən rus sülhməramlılarının arsenallınləri silah-sursat və hərbi texnikalarıdır. Nəzərə alsoq ki, bəyənəlxalq hüquq və digər qanun və prinsiplərə görə sülhməramlıların xidmətində

maraqlıdır".
T.Novruzov onu da bildirdi ki, 44 günlük tarixi zəfərdən sonra Azərbaycana qarşı, onun yenilməz liderine qarşı bir ermənilər və ermənipərest güclər revanş hissi ilə yaşayır, bir de bizim bəzi həkimiyət isteklərinə özərini belə satmaga hazır olan adamlar: "İstər istəməz "düşmənimin düşmənim" menim d o s t u m d u r" məşhur düstürtə işe düşür və revanşlılar birləşərək Azərbaycana qarşı fealiyyətlərini gücləndirirlər. Azərbaycan dövləti, indiki iqtidar gücləndikcə bu qüvvələrin revanş duyğuları da güclənir. Mənəcə bu biabırçılıqdan sonra həmin adamlar özləri də, ailələri də bu ölkənin vətəndaşlığınından çıxıb ya Ermənistən, ya da erməni lobbisi güclü olan ölkələrdən birinin vətəndaşlığını qəbul etsələr, heç olmazsa

açıq düşmənçilik aparsalar daha çox qazanarlar. Qazancın daha böyük olması üçün qazanın içini girsələr, daha çox dollar əldə edərlər. Bunu niye etmirlər, onu anlaya bilmirəm".

Gülyana

""Şirin-mazaq" olduqları zamanı unuda bilmirlər"

"Bu yaxınlarda Əli Kərimli bildirdi ki, o, artıq hakimiyyət uğrunda mübarizə aparmır və tərəfdaşlarına da müraciət etdi ki, onlar mövqelərini qətiləşdirsinlər. Bilirsiniz bu nəyə bənzəyir? Pişiyin ağızı ətə çatmayanda ona "murdar" deməsi haqqındaki məşhur kələmə!". Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, Əli də, Cəmil də, Arif də siyasetdə bitiblər: "Onlar kimi anti-Azərbaycan fealiyyət göstərən digər, sənədine görə sapi özümüzdən olan baltalar da artıq yaxşı anlayırlar ki, indiki iqtidarin, başda ölkə başçısı İlham Əliyevin reytingi xalq arasında o qədər yüksəkdir ki, onu enmək gücünə malik siyasi fiqur olmaq, sadəcə mümkün deyil: "Bunu həmin buqələmunları maliyyələş-



dirən xarici qüvvələr, o cümlədən erməni lobbisi də anlayır artıq. Hakimiyyətə gəlmək iddiaları fiaskoya uğrayan, puç olan bu naxələflər, illərdi gecə-gündüz yatmayıb, hakimiyyət həvəsi ilə "şirin-mazaq" olduqları zamanı unuda bilmirlər. Odur ki, bu yolda onların arzularını faktiki milət və dövlət üçün fenomenal fealiyyəti ilə ürkəklərindən qoynan indiki iqtidara qarşı həmin qüvvələrə revanş hissi yaranıb. Əsas hədəf də, təbii ki, genişmiyyətsiz fealiyyəti ilə bu arzuları ürkəklərə boğan ölkənin hamı tərəfindən qəbul olunan lideri İlham Əliyevdir. Bu məqam da çox

ki erməni xisletində olanlara inanmaq lazımdır. Tarixən də sübut olunub ki, ermənilər istənilən vaxt xəyanət etməye hazırlıdır. Paşinyan hal-hazırda çıxılmaz vəziyyətdədir. Ona görə də öz köməkçisini Qarabağa göndərib. İndiki zamanda Paşinyanın Qarabağa gəlməsi bəyənəlxalq qınağa səbəb ola bilər. Onun məqsədi hal-hazırda ona qarşı olan qüvvələri sakitləşdirməkdir". Politoloq sözlərinə davam edərək qeyd edib ki, ikincisi isə bu Azərbaycana da bir mesajdır: "Yəni siz istəsəniz-istəməsəniz də mən köməkçimi və yaxud da nazirlərimi Xankəndiyə göndərə bilərem. Bu daha çox rus sülhməramlılarının öz məramına xidmət etməməyə deləlet edir. Üçüncüsü de çalışırlar ki, Paşinyan öz ağlı ilə Azərbaycanda kiçik de olsa, stəkanda fırtnı yaratmaq istəyir. İnanıram ki, Paşinyan Azərbaycanla sülh müqaviləsini bağlayacaq. Çünkü ona Rusiya icazə verməyəcək. Əgər Azərbaycan öz ərazisində 46 ölkənin səfirliliyinin nümayəndəliyini aparırsa və buna Ermənistən tərəfi həmin ölkələrin İrvandakı səfirliliyinə nota verəcək qədər ağır cavab verib. Mən bu səfəri heç də xoşməramlı hesab etmirəm. Hər halda bunun tezliklə səsi çıxacaq. Bu bir növ həm Azərbaycana, həm Ermənistəna, həm də Xankəndidə yaşayan ermənilərə mesajdır".

Arzu Qurbanzadə



RÖVŞƏN
rovşen.rasulov@mail.ru

Sərhəddəki təxribatlar kimə və niyə lazımdır?

Vaşinqton və Parisin Qafqaz siyasi arenasında təsir imkanları kifayət qədər aşağı düşüş və bu amıl, əsasən, Minsk qrupunun Qarabağ münaqişəsində uğradığı uğursuzluğu və natiqəsizliyi ilə bağlıdır. Lakin göründüyü kimi, adıçəkilən qrup hələ də "küreyini yerə vurmaq" istəmir və eyni zamanda, 30 il əvvəl başladılmış geosiyasi oyunu tərk etməyi düşünmür.

Fransanın prezidenti Emmanuel Makron Ermənistənən baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın dəvəti ilə yaxın müddətdə İrvana sefer etməni niyyətindədir. Belə ki, Ermənistən özündə de hazırlı vəzifələrində fransızların dəstəyi hava-su kimi lazımdır - xüsusilə hakimiyəti qorumaq üçün.

Yeliseyin diktəsi?

Bu baxımdan, Yelisey sarayındaki partnyorları mövcud faktı yaxşı anlayırlar, ona görə də eməkdaşlıq sahəsində məhz öz şərtlərini inamlı irəli sürə bilərlər.

Diger tərefdən, Makronun da qarşısın dən prezident seckilərində kütłəvi erməni lobbisine ehtiyacı olacaq. Bu yanaşmadan da çıxış edərək, tərəflərin bir-birinə qarşılıqlı dəstəklərini gözləmək mümkündür.

Lakin Fransanın Qafqazdaq geosiyası maraqları birinci növbədə dayanır və Paris İrvandan bir tələbi edəcək - Fransa ilə ABŞ-in kənarda qalması ilə müşahidə edilən danışqardan çəkilmək. Daha dəqiq desək, Azərbaycan və Rusiya ilə aparılan danışqardan imtiyət etmək. Əbəs deyil ki, artıq son vaxtlar erməni KİV-ləri də məhz bu ideyani təbliğ edirlər. O cümlədən, son vaxtlar Moskvadın sərhədlərə baş verən təxribatlara fəaliyyətsizliyi dəhəx dərəcədə edilir.

Ağ evin strateji hədəfi nədir?

Maraqlıdır ki, bu tezis eyni zamanda Ermənistən ikinci partnyoru - ABŞ-in da maraqlarına cavab verir. Belə ki, Rusyanın Cənubi Qafqazdan çıxarılması məsəlesi Ağ evin strateji hədəfi kimi götürür. Bunun üçün Birləşmiş Cətlər artıq Gürcüstana ardıcıl təzyiqlər göstərir və Ermənistənən qarşı da bənzər addımları gözləməyə dəyər.

Diqqət çəkən faktorlardan biri de amerikapərest məmər Armen Qriqoryanın xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilməsidir. O, faktiki olaraq Ermənistən diplomatik idarəsinə rəhbərlik edir və İrvanın siyasi əlaqələrini qurur.

Bundan əlavə, Ermənistən-Azərbaycan münaqişəsi Türkiyə və Rusyanın maraqlarını bölnən xətdir. Neticədə Vaşinqton əlinə düşən imkandan maksimum yaranımağa cəhd göstərir, məhz İrvanda el uzatmaqla Ankara və Moskvanı nəyin bahasına olursa-olsun toqquşdurmağa çalışır.

Neticədə, baş verən proseslər kontekstində Ermənistən sözügedən situasiyanı girovuna çevrilib. İrvan Fransanın və ABŞ-in şərtlərini, tələblərini realize edir, hətta belə düşünür ki, bu tələbləri yerinə yetirərsə, Paris və Vaşinqton Qarabağın məməkün olmayan "müsteqilliyyini" tanıyacaqlar və s.

Lakin sözügedən təxribatlar çox təhlükəli alettir və bu alət hətta müharibədən sonra qurbanlar getirir. Bu isə, əsliyə, dəqiq olaraq erməni xalqına lazımlı bir məsələdir.

"Paşinyan stəkanda fırtnı yaratmaq istəyir"

"Ermənistən Baş naziri Nikol Paşinyan öz köməkçisi Qagik Isaxanyanı Qarabağa göndərəcək" şəxsi xidmət edir. Bu sözüleri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, birincisi Paşinyan Moskvadan aldığı "siyasi resepti" həyata keçirməyə başlayıb: "Heç vaxt Ermənistən rəhbərliyindən istənilən vaxt xəyanət etməye hazırlıdır. Paşinyan hal-hazırda çıxılmaz vəziyyətdədir. Ona görə də öz köməkçisini Qarabağa göndərib. İndiki zamanda Paşinyanın Qarabağa gəlməsi bəyənəlxalq qınağa səbəb ola bilər. Onun məqsədi hal-hazırda ona qarşı olan qüvvələri sakitləşdirməkdir". Politoloq sözlərinə davam edərək qeyd edib ki, ikincisi isə bu Azərbaycana da bir mesajdır: "Yəni siz istəsəniz-istəməsəniz də mən köməkçimi və yaxud da nazirlərimi Xankəndiyə göndərə bilərem. Bu daha çox rus sülhməramlılarının öz məramına xidmət etməməyə deləlet edir. Üçüncüsü de çalışırlar ki, Paşinyan öz ağlı ilə Azərbaycanda kiçik de olsa, stəkanda fırtnı yaratmaq istəyir. İnanıram ki, Paşinyan Azərbaycanla sülh müqaviləsini bağlayacaq. Çünkü ona Rusiya icazə verməyəcək. Əgər Azərbaycan öz ərazisində 46 ölkənin səfirliliyinin nümayəndəliyini aparırsa və buna Ermənistən tərəfi həmin ölkələrin İrvandakı səfirliliyinə nota verəcək qədər ağır cavab verib. Mən bu səfəri heç də xoşməramlı hesab etmirəm. Hər halda bunun tezliklə səsi çıxacaq. Bu bir növ həm Azərbaycana, həm Ermənistəna, həm də Xankəndidə yaşayan ermənilərə mesajdır".



Ermənilərin tələbləri ABŞ-in maraqlarına ziddir

ABŞ prezidenti Joe Biden tərəfindən qondarma "Osmanlı İmperiyasında erməni soyqırımı"nın tanınmasından sonra ilk dəfə Amerika erməniləri Vaşinqtonun siyasetinin türk komponenti ilə bağlı narazılığını açıq şəkildə ifadə etdilər. Bunun səbəbi, Baydenin ABŞ-in Türkiyədəki səfiri vəzifəsinə keçmiş konqresmen, Türkiyə ilə əməkdaşlığı böyük əhəmiyyət verən Cef Fleykin namizəd göstərilməsi idi. Yaranmış vəziyyətlə bağlı "Caliber" analitik mərkəzinin təhlilini oxucularımızın nəzərinə çatdırırıq.

Fakt budur ki, Fleyk yalnız Vaşinqton ilə Ankara arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarı kimi deyil, həm də "erməni soyqırımı"nın tanınmasının tənqidçisi kimi tanınır. Onun Amerika prezidentinin müvafiq mövzudakı mövqeyinə verdiyi reaksiya çox şeyi deyir. Fleyk "ABŞ-in köhnə NATO müttəfiqi olan Türkiyə Respublikası ilə münasibətlərinin strateji əhəmiyyətini nəzərə alaraq, Prezident Baydenin ona olan güvənindən qurur duyuram" dedi.

Bütün bunlara əsaslanaraq Amerikanın Erməni Milli Komitəsi "Cef Fleykin Türkiyənin erməni soyqırımı inkar etməsində iştiraklığının uzun ve biabıcı tarixi onun səfir təyin edilməsinə qarənləq bir kölgə saldı" nəticəsinə gəldi. Prezident Bayden isə "bu il aprel hadisələrindən yalnız bir neçə ay sonra geri addım ataraq Ankaraya səhv bir siqnal göndərir" deyirlər.

Erməni Komitəsi "mühəbisəli təyinat"ın həyata keçirilməsine mane olmaq məqsədilə, Senatın prezident qərarını "araşdırması" üçün lobbiçilərini işe saldı. Ancaq Ağ Evinə gələn "Türk tərəfdarı teyinat"ndan çox əsəbileşən erməni diasporu fealları, Baydenin məşhur "soyqırımı" tanımından dərhal sonra Vaşinqtonun Ankaraya erməni nöqtəyi-nəzərindən "səhv" si-

nallar göndərməyə başladığını nəzərə almırlar.

Məsələn, Amerika rəhbərliyi ABŞ prezidentinin "soyqırımı"la bağlı açıqlamasının heç bir siyasi və hüquqi nəticəsi olmayacağına açıq şəkildə bildirdi. "Prezident Bayden Osmanlı İmperiyasındaki hadisələri təsvir etmək üçün erməni soyqırımı ilə bağlı ifadəni istifadə edərək gənahı Türkiyədə axtarmağa çalışmadı"- ABŞ Dövlət Katibi Antoni Blinken açıq şəkildə bildirdi.



Ermənilərin Baydenin qondarma "erməni soyqırımı"nı tanımmasını "kapitallaşdırma" perspektivlərinə, yəni "zərərin əvəzi" tələb olunan möhkəmə iddialarına cavab olaraq, Dövlət Departamenti "prezidentin açıqlamasının ABŞ möhkəmələri

vəziyyətin paradoksu ondan ibarətdir ki, bir vaxtlar Rusiya, Çin və digər bölge ölkələri ABŞ-in Öfqanistana qoşun göndərmək qərarını tənqid edib qəti şəkildə buna qarşı çıxırdılar, amma indi onlar Vaşinqtonun bu əraziləri tərk etmə

lərini keçdikləri barədə məlumatlar gəlməkdədir. Qeyd edək ki, bacarıb sərhədi keçənlərə də getdikleri ölkələrdə münasibətlər müxtəlifdir. Məsələn, bu gün Tacikistan həmən insanlara sığınacaq vermək məcburiyyətində qalsa da, amma Özbəkistan onlardan imtina edir. Məsələ bundadır ki, özbəklər Öfqanistandan gələn qaćqın axınının tezliklə fəlakətli nisbətlərə çatacağından qorxurlar.

Məsələ bundadır ki, bəzi analitiklər, Əşref Qanının nəzarətindəki qüvvələrin son məğlubiyətindən sonra "Taliban" qüvvəlerinin Orta Asiya bölgəsinə "hücum edəcəklərini" də istisna etmirlər. Bu da təbii ki, Rusyanın cənub sərhədrində sabitlik üçün ciddi bir təhlükə yaradacaq.

Hazırda Orta Asiyadakı qüvvə və maraqlar tarazlığını "kövrək" kimi dəyərləndirən analitiklər, bu ərazilərde başlayan alovun söndürülməsinin ele de asan və hətta mümkün olmayacağının iddia edirlər. Təbii ki, bu alovun Rusiya ərazilərinə keçəcəyi də istisna edilmir, yəni Orta Asiyadakı yanğınlara qaćılmas olaraq Rusiya ərazilərinə də yayılacaq.

...Artıq, necə deyərlər, qatar gedib, Amerikalılar bir vaxtlar dəsteklədikləri Əşref Qanı hökumətini indi taleyin ümidiən buraxaraq Öfqanistandan çıxıblılar. Hazırda hökumət ordusunun yüzlərə əsgərinin və mülki şəxslərin Türkmenistan, Tacikistan və Özbəkistanın sərhə-

Amerikalıların ruslar üçün hazırladığı "sürpriz"?




qərarını tənqid edirlər.

...Artıq, necə deyərlər, qatar gedib, Amerikalılar bir vaxtlar dəsteklədikləri Əşref Qanı hökumətini indi taleyin ümidiən buraxaraq Öfqanistandan çıxıblılar. Hazırda hökumət ordusunun yüzlərə əsgərinin və mülki şəxslərin Türkmenistan, Tacikistan və Özbəkistanın sərhə-

yarçasında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımadığını" izah etdi. Yəni, Vaşinqton erməniləre xəbərdarlıq edir - "təzminat sahəsində" iddialarını təmin etməyin yolu yoxdur.

Amerikalı hüquqşunasılar, göründüyü kimi, mümkün erməni iddiaları ilə əlaqədar uzun illər davam edən məhkəmə çekişmələrinin yalnız ədalət üçün deyil, həm də ermənilərin özü üçün çox gözənlənməz olacağından xəbərdardırlar. Üstəlik, Ankarada Birinci Dünya Müharibəsi dövründə erməni təşkilatlarının mühabətə cinayətlərini ifadə edən kifayət qədər arxiv sənədləri baqajı var.

Ermənilər üçün "maddi təzminat" tələbinin perspektivi belədir. Ermeni şüru üçün en həyəcan verici hesablananın - Baydenin "erməni soyqırımı"nı tanıldıqdan sonra "mövcud əsaslar" ortaya çıxdığı ərazi iddialarının təmin edilməsi ilə bağlı uğursuzluğunu barədə nə deye bilərik? Axi ermənilərin türk torpaq-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

me motivləri" herəkətə gətirmir. Fleykin Türkiyədəki Amerika səfiri təyin edilməsi, ABŞ-in Ankarani mühüm müttefiq kimi qəbul etməyə davam etdiyinin və bu səbəbdən ikiterəflı münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunun

süncəsiz addımlardan çəkindiirdi. Erməni lobbisi ilə çox sıx əlaqələdə olan Bayden və ətrafindakılar "soyqırımı" tanımaq qərarına gəldilər, ancaq Ağ Evinə əsaslı xəyallarının "uçusundan" əvvəl dərhal "dur" işarəsi qoyular. Çünkü bundan sonrakı şey, yalnız Amerika maraqlarının prioritətidir və bu, strateji iş birliyində Türkiyə ilə dialogun inkışafına cavab verir. Xüsusiylə, Yaxın Şərqi, Aralıq dənizi, Qafqaz-Xəzər bölgəsi və hətta Orta Asiya və Əfqanistanda Türkiyənin əsas geosiyasi yerlərdə artan təsiri ni nəzərə alsaq.

Ermənilərin Türkiyə ilə münasibətlərə Amerikanın marağını reallaşdırmaq üçün təkrar danışmağa davam etməsi cəhdələrə elbəttə ki, dayanmayacaq. Ancaq bu, Ağ Evin, xüsusən də Fleykin təyin olunmasında principial mövqeyindən, ABŞ-in maraqlarının bir daha erməni lobbisinin girovu olub-olmayıcağından asılı olacaq. İkincisi, bu, yenilənməz ehtiraslarla dolu olsa da, ABŞ-in özünün böyük güc statusu üçün qəbuləlməz olduğu qədər də real deyil.

Tərcümə - Elçin Bayramlı

Gəlin etiraf edək ki, Amerika Birləşmiş Ştatları Əfqanistanda tərk etməkə dənəyadakı əsas siyasi rəqiblərini çətin bir vəzifə qoymuş oldu. Onu da etiraf edək ki, hazırda Əfqanistanda kimi bir ölkədə çuqlanmış problemləri həll etmek üçün təkcə əsəb yox, həm də milyardlarla vəsait və böyük diplomatik səyələr tələb olunacaq.

Qeyd edək ki, reallıq artıq göz qabağındadır. Məsələ bundadır ki, dünənə qədər Əfqanistanda künccibucağında gizlənib növbəsini gözləyən "Taliban" döyüşçüləri bu gün baş qaldıraraq artıq ölkənin ümumi ərazisinin texminən 80 faizinə nəzərəti ələ alıblar. Onu da deym ki, bu gün "Taliban" döyüşçülerinin zəbt etdiyi ərazilər ölkənin əsas periferik, yəni birinci səviyyeli inzibati bölgeləridir. Hazırda ölkənin paytaxtı Kabili hökumət tərəfindən idarə olunan qüvvələri saxlasa da, "Taliban" döyüşçülerinin buraya da hücum edəcəkləri heç bir şübhə yeri qoymur.

Deməli, belə demek olarsa, "əfqan bombası" artıq partlayıb. Təbii ki, bu partlayışın "qıgilcılardan" qonşu Pakistan, İran, Türkmenistan, Tacikistan, Özbəkistan ərazilərinə də "düşümkədər" Məhz bu-na görə də....

Bu gün bu ərazilərdə yaranmış

Rusyanın for-postu olan Ermənistən müstəqil siyaset apara bilmir

Ermənistən baş naziri Nikol Paşinyan seckidən əvvəl verdiyi müəyyən mesajlarda Azərbaycan və Türkiye ilə əlaqələrin normallaşdırılmasını, sərhədlərin delimitasiya və demarkasiyasına maraqlı olduğunu göstərirdi, amma həqiqətən də Rusiya getdiyindən sonra biz gördük ki, artıq Ermənistən siyahı birləşmələri atəşkəsi mütəmadi pozur, dövlət sərhəddində təxribatlara yol verir və göründüy kimi, bu proseslərin arxasında Rusiya dayanır." Bu sözleri SIA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloğun sözlerinə görə, Nikol Paşinyan seckidə qalib gələsə də görünüşü kimi, müstəqil siyaset apara bilmir, Ermənistən Rusyanın for-postu olaraq qalır, cümlə Ermənistəninin ne iqtisadiyyatı, nə də hərbi qüdrəti var.



"İkinci Qarabağ mühəbəsindən sonra demək olar ki, Ermənistən bir dövlət şəklində Rusyanın tamamilə nəzarətinə keçdi və Rusiya istədiyi şəkildə bu ölkə ilə davranır. Məhz 10 noyabr və 11 yanvar razılaşmalarının da Ermənistən tərəfindən yerine yetirilməməsini, sabotaj edilməsi biz görürük və bu da elbəttə ki, Rusyanın regionda geosiyasi maraqlarından irəli gəlir. Paşinyan Moskva sefərindən sonra Kremlin telimatlarından çıxacaqsə, təbii ki, Rusiya ona daxildə yeni senarilər hazırlaya bilər. Düşünürəm ki, Ermənistən tərəfi Rusiyadan asılı olmasayı, fərqli bir sistemde olsayı 10 noyabr və 11 yanvar razılaşmalarını həyata keçirədi və Ermənistən inkışafə doğru irəliləyərdi. İstisna etmirək ki, Paşinyan buna üstünlük verəcəkdir, amma Ermənistən indiki vəziyyəti, ağır iqtisadi, sosial vəziyyəti və ordusunun tamamilə məhvi Rusyadan tam asılılığı getirir və ona görə də Ermənistən hazırda Rusyanın regionda apardığı siyasetin alətidir. Məhz mühəbədən sonra proseslərin bu dərəcədə böhranlı halı gəlməsində Ermənistən müstəqil siyasetinin olmaması və Rusiya asılılığından irəli gəlir", deyə Məhəmməd Əsədullazadə bildirib.

Inam Hacıyev



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

18 iyul

Yaz-yay mövsümü qadınların dəri problemlərinin üzə çıxdığı və onların həmin problemlərə qarşı mübarizə apardıqları fəsildir. Həmin dövrde üzü ultrabənövşəyi günəş şüalarından müdafiə etmək və dəriyə xüsusi qulluq göstərmək lazımdır.

Günəş şüalarının üz dərisine faydası ilə yanaşı zərərlə təsirləri de var. Ultrabənövşəyi şüalar hüceyrənin bərpası prosesini ləngidir və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova günəş şüalarının faydalı və zərərlə təsirləri haqqında AZƏRTAC-a deyib: "Günəş şüalarının təsiri altında dəridə D vitamini sintez olunur. Bu, sümüklərin və dişlərin sağlamlığı, immunitetin möhkəmənməsi üçün mühüm əhəmiyyət daşıyır, həmçinin erkən yaşlanmanın qarşısını alır. Digər bir müsbət təsiri qanda serotonin hormonunun artması nəticəsində xoş ehval-ruhiyyə bəxş etməsidir. Zərərlə təsiri isə ondan ibarətdir ki, günəş şüaları altında dəri qalınlaşır, kobudlaşır və elastikliyini itirir, ləkələr əmələ gəlir".

Həkimlər günəşdən qoruyucu kremlərin fəsildən və dəridən asılı olaraq seçilməsini məsləhət görürler. Həkim-dermatoloqun dediyinə görə, günəş işığı altına çıxmama saatları müeyyən olunmalıdır: "Saat 11-15 arası günəş şüaları altında qalmaq olmaz. Ağ dərisi olanlar 20 dəqiqə, tünd dərisi olanlar bundan altı dəfə çox qala bilərlər, çünki onların günəşdən qoruyuculuğu yüksəkdir. Günəş altına çıxarkən qoruyucu kremlərdən istifadə olunmalıdır".

Orqanızmədə vitamin çatışmazlığı olduqda dəri solğunlaşır və çox quruyur. Ona görə də qadınlar bəzən həmin halların qarşısının alınması üçün vitaminlərlə zəngin dərman preparatları qəbul edirlər. Bundan başqa vitaminlı qidalardan da istifadə etmək məsləhət görülür.



Bu il 54 uşaq övladlığa verilib

Bu ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitində qayğısına nail olunması istiqamətində işlər davam etdirilib. Nazirlikdən SIA-ya verilən məlumatə görə, bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31

uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb, onlardan 11-i qız, 20-si oğlandı.

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlılığıagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Uşaqların övladlığa götürüldüyü ailələrde monitoring işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitoringlər aparılıb.

**Bu gün
havanın temperaturu
37 dərəcəyə qalxacaq**



iyulun 18-de gözlənilən hava şəraitini açıqlanıb. Milli Hidrometeorologiya Xidmetindən SIA-ya verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin güneşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 23-25 isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer tezyiqi normadan aşağı 755 mm cüvə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron ćimərliklərində Cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal ćimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, Cənub ćimərliklərində: (Türkən, Hövşən, Sahil, Şix) 25-26 dərəcə isti olacaq.

İyulun 18-de Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteoəhəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında əsasən yağmur-suz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşek çaxacağı, qısamüddəti yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərqi küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-39 isti, dağlarda gecə 13-18 isti, gündüz 23-28 dərəcə isti olacaq.

Ayşən Vəli



Bəzi insanların yanında yel əsəndə niyə xəstələnir?

İnsanlı xəstəliklər nəticəsinə də baş verir. Qazanılma da isə kəskin stress nəticəsində orqanların işində dəyişiklik yaranır. Bu da həmin orqanların tez-tez zəifləməsinə səbəb olur.

"İnsanlara məsləhətim odur ki, tez-tez xəstələnməmək üçüb stresdən uzaq durun, pozitiv olun, yaxşı şəyər düşünün, təmiz havada gəzin, "fast-food"lardan uzaq durun və təmiz su için".

"insanların tez-tez xəstələnmələri müxtəlif səbəblərdən ola bilər. Bunlardan birincisi insanlarda olan hərəkət məhdudluğudur. Belə ki, müsəir dövr üçün xarakterik xüsusiyyətlərdən biri insanların az hərəkət etməsi, ən yaxın məsafələri belə avtomobilə qət etməsi və ayaqla yürüşdən imtina etməsidir". Bu sözləri SIA-ya açıqlamasında həkim infeksiyonist Xatire Əliyeva deyib.

Onun sözlərinə görə, ikinci böyük amil isə stres faktorudur: "Stres insanların tez-tez xəstələnməsinə səbəb olan ən böyük faktorlardan biridir. İnsanda qoruyucu funksiya olan immun sistemi vardır ki, stres bu sistemini zəiflədir. Stres nəticəsində bu orqanların hər hansı birində dəyişiklik olarsa, inanın xəstələnməsinə səbəb olur".

Həkim sözlərinə belə davam edib: "im-

mun sistemində olan zəifliklər iki qrupa bölünür: anadangəlmə və qazanılma. Anadangəlmə immun sistemində olan zəiflik

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələrin.

"Azərbaycan" nəşriyyatında çap olunur.

Qəzetdə AzərTAC, SIA informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600

QARABAĞ AZƏRBAYCANDIR!

